

*Güləmail Murad*




**QƏHRƏMANLIQ  
YÜKSƏKLİYİ**

GÜLƏMAİL MURAD

QƏHRƏMANLIQ  
YÜKSƏKLİYİ

*Azərbaycan Ordusunun  
100 illiyinə həsr olunur*

Təkrar nəşr



"Elm və təhsil"  
Bakı – 2018

Kitabın nəşrinə dəstak olmuş  
Qubadlı Rayon İcra Hakimiyətinin başçısı  
cənab **Malik İsaqova** təşəkkür edirəm.

Ön söz müəllifləri: **Nizami Cəfərov**  
*Akademik, Millət vəkili*

**Elnur Uğur Abdiyev**  
*Şair-publisist, adəbiyyatşunas,  
Prezident mükafatçısı*

Redaktor: **Arife Arif**  
*Yazıçı-tərcüməçi*

## GÜLƏMAIL MURAD. QƏHRƏMANLIQ YÜKSƏKLİYİ.

Bakı, "Elm və təhsil", 2018, 128 səh.

İstedadlı şair Güləmail Muradın «Qəhrəmanlıq yüksəkliyi» kitabı Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun keçdiyi həyat yoluna, Aprel döyüslərində göstərdiyi qəhrəmanlıqla və bütünlükda Aprel döyüslərinin tarixi əhəmiyyətinə, fəlsəfəsinə həsr olunub. Bundan əvvəl müəllifin Aprel döyüslərinə həsr olunmuş iki kitabı: «Qayıdış» və «Aprel döyüsləri» kitabları çap olunub. Bu kitablarda şair Aprel döyüslərinin xalqımıza verdiyi ruh yüksəkliyindən ədəbi-bədii dildə söhbət açır. Azərbaycan əsgərlərinin həm əxlaqi, mənəviyyatı, peşkarlığı, həm də insan və vətənə sevgisi hər üç kitabın əsas ideyasını təşkil edir. Hər bir ganc üçün bu əsl məktəb, Vətən dərsidir. İnanırıq ki, Güləmail Muradın «Qəhrəmanlıq yüksəkliyi» kitabı da qədirbilən oxucular tərəfindən maraqla qarşılanacaq.

Bu kitab müəllifin indiyədək çap olunmuş iyirminci kitabıdır.  
Kitabdakı şeirlərin müəllifi Güləmail Muraddır.

ISBN 978-9952-8176-2-1

© Güləmail Murad



“Gənclər bilməlidirlər ki, 1941-45-ci illər müharibəsində – dünya tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, straviləri olub. Onlar öz qəhrəmanlığını ilə xalqımızın hörmətini qaldırıblar.

Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır.”

Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının milli ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır”.

*Azərbaycan Respublikasının Ümummilli Lideri  
Heydər Əliyev*

## QƏLƏM DƏ BİR SİLAHDIR

Şairə-publisist Güləmail Muradın bədii yaradıcılığı ilə neçə illərdir ki tanışam. Onun şeirləri ilə dövrü mətbuatda vaxtaşırı rastlaşır və fərqli mövzularda yazılımış bu şeirləri maraqla oxuyuram. Sadəlik, səmiyyət, təbiilik, axıcılıq Güləmail xarımının milli poeziya və folkor ənənələri üstündə köklənmiş şeirlərinin başlıca forma-məzmun xüsusiyyətləridir. Vətəndaşlıq mövzularına ardıcıl maraqlı, günün aktual məsələlərinə, ümummilli taleyülü problemlərə meyl onun yaradıcılığından qırmızı xətlə keçir. Şairlərimizin, ümumən bədii fikrimizin ictimai-siyasi mövzulardan əvvəlki onillərlə müqayisədə müəyyən qədər geri çəkildiyi, özünə qapandığı, fərdiyyətçiliyi meyl etdiyi indiki dövrdə vətəndaşlıq mövqeyindən çıxış etməsi onun poeziya və publisistikasının əhəmiyyətini artırır. Odur ki, şairənin Azərbaycan ordusunun Qarabağ döyüslərindəki rəşadətindən bəhs edən "Qəhrəmanlıq yüksəkliyi" kitabına ön söz yazmaq təkilifini məmənnuniyyatla qəbul etdim.

Milli ordumuz Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranıb və bütün ideoloji yasaqlara, siyasi təzyiqlərə baxmayaraq, sovet hakimiyyəti illərində də ordu quruculuğu ənənələri kəsilməyib. Xalqımızın

azaqgörən lideri, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli zabit kadrları hazırlayan Cəmşid Naxçıvanski adına Hərbi məktəbin açılması bunun bariz nümunəsi idi. Məhz bu məktəbin məzunları olan zabitlər Qarabağ müharibəsində vətən torpaqlarının müdafiəsi işinin fəal iştirakçıları oldular. Tarix göstərdi ki, sovet rejiminin qılincının dalının da, qabağının da kəsdiyi 60-ci illərdə bu Hərbi məktəbi yaratmaqla Heydər Əliyev cənabları nə qədər azaqgörən bir addım atıb.

G.Muradın "Qəhrəmanlıq yüksəkliyi" kitabının əsas qəhrəmanı, Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman polkovnik Şükür Həmidov da məhz C.Naxçıvanski adına məktəbin yetirməsidir. Polkovnik Həmidovun 2016-ci ilin aprelində erməni işgalçılari ilə döyüsdə göstərdiyi qəhrəmanlıq, Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsindəki şücaət kitabda özünün geniş əksini tapıb.

Müəllif çoxəsrlik epos ənənələrimizdən gələn bir stixiya ilə kitabda həm nəşr, həm də nəzm hissələrinin istifadə edib. Bu mənada "Qəhrəmanlıq yüksəkliyi"ni Aprel döyüslərinə həsr olunmuş qəhrəmanlıq dastanı da adlandırmaq olar. Bu dastanın nəşr hissəsi Azərbaycan ordusunun yaranma tarixi və Aprel döyüsləri ilə bağlı müəllif təhkiyəsindən, döyüşün bila vasitə iştirakçısı olan zabitlərimiz, polkovnik Həmi-

dovun ailə üzvləri və müəllimlərinin Milli Qəhrəmanı səciyyələndirən fikir və təəssüratlarından ibarətdir. Bütün bunların nəticəsində oxucu Ş.Həmidovu təkcə bir döyüşü kimi görməklə qalmayıb, həm də onun keçdiyi ömrə yoluna nəzər salır, onu bir insan kimi tanrıyır.

Şair öz şeirlərində də qəhrəmanın həm zahiri, həm də daxili portretini, ömrə və tale yolunu, Lələtəpə yüksəkliyindəki qəhrəmanlığını lakonik, lakin dolğun və hərtəfəli əks etdirir:

Səni Odlar ölkəsində  
Sönməyən bir işıq gördüm.  
Baxışında, duruşunda  
Əzəmət, yaraşıq gördüm.

Koroğlunun qəhrəmanlıq  
Bulağından su içmişən.  
Qaçaq Nəbinin ayağı  
Dayən yerlərdən keçmişən.

Aprel günüdür düşmənlərin  
Başında şimşek tək çaxdırın.  
Lələtəpə zirvəsinə  
Vətən bayrağını taxdırın.

G.Murad bəzən döyük səhnələrinin təsvirini döyüşçülərin özünün dili ilə verir, hadisəyə kənardan yox, içəridən baxır və bu şeirin bədii təsir gücünü, effektivliyini artırır. Bu cəhətdən kitabdakı şeirlər arasında "Görə biləcəmmi bir də Qazaxı" şeiri xüsusi yer tutur. Şeir polkovnik Həmidovun komandırılıy altındada Lələtəpə yüksəkliyinin alınmasında iştirak etmiş artillerist Kənan Məmmədlinin dilindən söylənilir. Şairin uğuru ondadır ki, o döyüşün ən qızığın çağında, odun-alovun içində döyüşçünün keçirdiyi hissələri, onun dünyaya göz açdığı Qazaxı yenidən görmək arzusunu real, psixoloji cəhətdən inandırıcı təsvir etməklə oxucunu birbaşa hadisəyə daxil edə bilir. Atəş səsləri, döyüşçülərimizin ölümə qalib gələn, yenilməz qələbə əzmi, irəli qaçanlar və yixilanların qışqırığı və bütün bunlara paralel olaraq qəhrəmanın daxili düşüncələri – şeirdə bunların hamısı var. Amma bu döyük simfoniyasında ayrı-ayrı səslər və daxili səs bir-birinin ardınca yox, hamısı eyni vaxtda səsləndiyindən şeirə həyatda olduğu kimi bir canlılıq, coxsəslilik gətirir. Bu polifonizm isə şeirin uğurunu təmin edir:

Kimi yixıldı, kimi dururdu,  
Qulaq tutulurdu atəş səsindən.  
İgidlər irəli atılırdılar,  
Qorxmayıb ölümün od nəfəsindən.

Neçə qurban verib, alırdıq anma  
Hər qarış təpəni, hər addım dağı.  
Ataş aça-aça düşünürdüm mən:  
Göra biləcəmmi bir də Qazaxı?

Lakin kitab Qarabağdakı torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhrəmancasına döyüşən və Milli Qəhrəman adına layiq görülən bir nəfər zabitimizin həyat və döyüş yolunu əks etdirməklə qalmır. Onun əsas ideyası əsgər və zabitlərimizin Lələtəpə yüksəkliyinin alınmasındaki rəşadətini göstərməklə də məhdudlaşdırır. Kitab bütövlükdə Azərbaycan ordusuna, onun yaranması və xalqımızın tarixi taleyindəki misilsiz roluna həsr olunub. Kitabın "Azərbaycan ordusu" şeiri liə açılması bu baxımdan təsadüfi deyil. Şeir müasir poeziyamızda vətənpərvərlik mövzusuna həsr olunmuş poetik nümunələr arasında özünün emosional çağrış ruhu, dərin vətəndaşlıq pafosu ilə seçilir. Yüksək qətiyyət, əzm, milli orudumuzun gücünə, qələbəyə sarsılmaz inam ifadə edən bu şeiri kitabın program-manifesti saymaq olar.

Yurdun hər qarışını sən qorudun qanınla,  
Torpaqlara can verdin nəfəsinla, canınla.  
İftixar mənbəyimən öz adınla, sanınla!  
Sarsıda bilməz səni heç bir düşmən qurğusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Bədii ədəbiyyat bəzən tarixi hadisənin ardınca gedir, bəzən də onu qabaqlayır. G.Muradın "Qəhrəmanlıq yüksəkliyi" kitabı təkcə real hadisələri əks etdirməklə qalmayıb, Qarabağ torpaqlarının işgalçi düşməndən azad edilməsi ilə bağlı Azərbaycan xalqının arzu və istəklərini də özündə daşıyır:

Qoymayın qisası namərd, yağıda,  
İgid əsgər gərk ləşkar dağında,  
İnşallah alarıq Qarabağı da,  
Laləli təpəni aldı əsgərim!

S.Vurğunun ifadəsi ilə deesk, qələm də bir süngü, şair də döyüşcüdür. "Qəhrəmanlıq yüksəkliyi" kitabı və ümumən Qarabağ mövzusuna həsr edilmiş kitabların bir neçə ümdə diqqətəlayiq cəhəti var. Bu kitablar tarixi hadisələri bədii yaddaşa köçürür, əsgər və zabitlərimizin döyüş ruhunu yüksəldir, gənc nəslin vətənpərvərlik ruhunda təriyəsinə müsbət təsir edir və nəticə etibarilə yurd达şlarımızda Qarabağ probleminin uğurlu həllinə inam oyadır. Mən də kitaba yazdığını ön sözün son nöqtəsini bu dərin inamla qoyur və qələbə gününün uzaqda olmadığına inanıram.

Nizami Cəfərov  
Akademik, Millət vəkili

## UNUTMAYAQ Kİ, UNUDULMAYAQ!

*Sən xalqımın aldığı nəfəsdən yaranmışın,  
Azadlığa sevgidən, həvəsdən yaranmışın.  
Oddan, alovdan keçən bir səsdən yaranmışın!  
Dilimizin nidası, sözümüzün vurğusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!*

Hər misrasında Vətən sevgisi dil açan bu 14 hecalı şeirin müəllifi iki ildir ki, Qarabağ müharibəsi tarixində ilk dəfə qələbəyə inamlı işiq yandıran Aprel döyüşlərinin əzəmətini yaşayır və yaşıdır. Haqqında danışacağım müəllif AYB-nin üzvü, Prezident mükafatçısı Güləmail Muraddır. Mən onu iki ildir tanıyorum. İki illik tanışlığımız müddətində onun Vətənə bağlılığı, vətəndaş mövqeyinin sarsılmazlığı, sözlə kübar davranışını, dünyagörüşünün çoxşaxəli olması məni heyvətləndirir. Məndən soruşşalar ki, G.Murad sizin üçün kimdir? Çəkinmədən: "Vətən sevdalısı, könlül rübabında ən adı epizodu nəğməyə çevirə biləcək şairə" - deyərəm. Vətənə sevdasının sübutu son iki ildə qələmə aldığı "Qayıdış", "Aprel döyüşləri", "Qəhrəmanlıq yüksəkliyi" adlı əsərləridir. Müəllifin qələmə aldığı trilogiyaya daxil olan hər üç əsəri oxu-

duqca vətəndaşın Vətən qarşısındaki borcunun alılıyi canlanır düşüncələrimdə. Onun qəhrəmanları: Samid İmanov, Murad Mirzəyev, Şükür Həmidov mübariziliyin simvolik surətləridir. Bu surətlərin timsalında Vətən sözünün mahiyəti daha böyük məna kəsb edir. Vətənə vətəndaş mövqeyinin bədii ifadəsini daim əsərlərində qabarıq şəkildə verməyə çalışan Şairə "Qəhrəmanlıq yüksəkliyi" adlı əsərində də getdiyi yola sadıq qalaraq Vətən və Vətəndaş məsələsini əsəri üçün başlıca motiv seçir. Vətənə məhəbbət hissi əsərin leytmotivini təşkil edir. Məncə, əsərdə Vətənə bağlılıq hissinin bu dərəcədə təqdimatı müəllifin özünün də Vətənə bağlılığının məntiqi nəticəsidir. Onun qələmə aldığı hadisələr sətir-sətir oxucunu özünə çəkir. Fikirlərin assosiativ çalarlarının eyni fonda təzahürü əsərin uğurunun təminatıdır. Əslində, sadə dillə təqdim olunan, dastan təsiri bağışlayan, nəsrələ nəzmin üzvi şəkildə sintezindən doğulan bu əsərin məziyyətlərindən danışsaq, ilk növbədə son dövr ədəbiyyatımız üçün xarakterik olmayan, milli dərkin, özünənin hissinin aşilandığını görərik. Bu hiss millimənvi dəyərlərimizin ən yüksək şəkildə uğurlu təqdimatıdır. Son dövrlərdə lirik "mən"lərin öz daxilinə enmələri nəticəsində ortaya qoyduqları əsərlərdəki hadisələrin insan şüurunda yaratdığı tixac nəticəsində az qala bədii ədəbiyyatda Vətən mövzusu arxaik-

ləşib. Bu gün Güləmail xanım Murad yaratdığı əsərlərlə sübut edir ki, vətən mövzusu bu günümüz üçün ədəbiyyatımızın əsas mövzusu olmalıdır.

Tənqidçi Əsəd Cahangirin G.Muradin "Aprel döyüsləri" kitabının təqdimatında bir yaradıcı aydınımızın: "Qarabağsız Qarabağa aid yazılın şeirlər mənə lazım deyil", - fikrinə qarşı işlətdiyi orijinal fikir daim məni düşündürür:

"Olmazmı, biz əvvəlcə Qarabağa gedib sonra ona aid şeirlər yazacağımız günü gözləməyək, əksinə yazdığınız şeirlər bizi Qarabağa aparsın?"

Bəli, bu fikir həqiqətin özüldür. Bu gün Qarabağa aid yazılın şeirlər sabah bizi Qarabağa aparacaq. Elə mən də hörmətli tənqidçimizin fikrinə qatılıraq dəyərli şairəmizin "Qəhrəmanlıq yüksəkliyi" adlı əsərinə aid fikirlərimi davam etdirirəm. Bu kitab Aprel döyüslərində şücaət göstərən, sağlığında Azərbaycan Respublikasının Milli Qəhrəmanı adını alan Şükür Həmidovun və onun döyüşü yoldaşlarının qəhrəmanlığının dastanıdır. Müəllifin baş qəhrəmana və onun döyüşü yoldaşlarına bəslədiyi ana sevgisi, vətəndaş məhəbbəti diqqət mərkəzindədir. Şükür Həmidovla görüşündə müəllif qəhrəmanı:

*"Səni odlar ölkəsində,  
Sönməyən bir Günəş gördüm",*

- deyə salamlayır. Bu iki misradaki mükəmməl təşbeh müəllifin qəhrəmanına sevgisindən doğur. Həqiqətən də, Vətən uğrunda döyüşənlər, haqq uğrunda döyüşənlərdir. Haqq uğrunda döyüşənlərsə, Əbədiyyət simvolu olan Günəşə tay tutulurlar.

Və ya:

*"Nahaq qanlar yerdə qalmaz,  
Yerdə qan oyacaq bu qan.  
Baxib igid övladına,  
Şükür deyir Azərbaycan!"*

Bu nümunənin son misrasında metonomiya şeirin bədii təsir gücünü artırmaqla yanaşı, həqiqətə dayanıqlılığı ilə yadda qalır. Müəllifin əsər boyu bədii dilin elementlərindən istifadəsini araşdırısaq, obraklığın həm fonetik, həm leksik, həm də qrammatik səviyyədə göstəricilərini sadalasaq, bir tədqiqat materialı yazmaq olar. Amma əsərə aid fikirlərimi təkcə bu istiqamətə yönəltmək istəmirəm. Əsərdə diqqətimi çəkən nüanslar çoxdur. Ən başlıca nüans Nəriman müəllimin ailəsindəki insanların Vətənpərvərlik əzminin bu səviyyədə olmasına. Şükür Həmidovun atası Nəriman müəllimin nitqinə ayrılan hissəni oxuya yanda bir həqiqət gün kimi aydın olur: "Ot öz kökü üstündə bitər". Şükür Həmidovun babası da mühari-

bə iştirakçısı olub. O, Böyük Vətən müharibəsi zamanı böyük Vətən dediyimiz SSRİ qoşunlarının tərkibində faşizmə qarşı döyüşmüştür. Babasının açdığı ciğiri bu gün yol edən, ardınca böyük bir ordunu çəkib apara bilən Şükür Həmidov və onun döyüşü yoldaşlarının apardıqları operativ əməliyyat nəticəsində Lələtəpə yüksəkliyi düşməndən alınmış, ermənilərin mifik sədd adlandırdıqları Ohanyan səddi dağıdılmış, bunurla da düşmənlərin döyüş ruhu əzilmişdir. 40-45 dəqiqə zaman kəsiyini əhatə edən əks-hücum zamanı bu qədər torpaqlarımızı işğaldan azad edən qəhrəmanlarımız sübut etdilər ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şücaətli Azərbaycan ordusunun varlığını sübut edərək bütün işğal altında olan torpaqlarımızı geri qaytarmaq iqtidarındadır. Bu fikri şairə "Laləli təpəni aldı əsgərim" şeirində orijinal şəkildə işləmişdir:

"Çox da öyünməsin yağı, alarıq,  
Bağçanı alarıq, bağı alarıq.  
Təpəni almışıq, dağı alarıq,  
Laləli təpəni aldı əsgərim"

Şeirdə müəllifin gələcəyə ümidi baxışlarına söykənib deyirəm ki, əziz müəllif, sizin gəldiyiniz məntiqi yekun gec-tez öz həqiqiliyini sübut edəcək. Nə qədər

ki Şükürlər, Samidlər, Muradlar yetirir Vətən, Məhvə məhkumdur düşmən!

Sonda belə düşünürəm ki, əziz şairəmizin qələmə aldığı bu əsər vətən təəssübü çəkən hər bir oxucu üçün stolüstü kitab olacaq. İllər keçəcək, tarix eyni fonda, başqa donda təkrar olunacaq. Təkrarlanan tarixin acı sinaqlarından üzü ağ çıxmaq üçün biz bu gün qəhrəmanlarımıza saygı və hörmətlə yanaşmalı, onları əməli fəaliyyətimzdə hər an yaşatmalıyıq. Bunu özlüyündə müqəddəs duyğu kimi bəsləyən, hətta ömrünün narahat anlarını da Vətən şəhidlərinin, qazılərinin yolunda sərf edən Güləmail xanım Murad yazdığı əsərlərlə müasir gəncliyə bunu söyləməyə çalışır: Bir həqiqəti dərk edək və gələcəyimizi həmin həqiqətin prinsipləri üzrə quraq: Unutmayaq ki, unudulmayaq!

Elnur Uğur Abdiyev  
Şair-publisist, ədəbiyyatşünas,  
Prezident mükafatçısı

## AZƏRBAYCAN ORDUSU

Sən xalqımın aldığı nəfəsdən yaranmışan,  
Azadlığa sevgidən, həvəsdən yaranmışan,  
Oddan-alovdan keçən bir səsdən yaranmışan!  
Dilimizin nidası, sözümüzün vurğusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Bir əsr bundan öncə qoyulsa da təməlin,  
Tarxılərin ən dərin qatına çatır alın.  
Azərbaycan eşqiylə bağlıdır hər əmalın!  
Biləklərin qüdrəti, ürəklərin duyğusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Cavanşir tarixlərə adını qanla yazıb,  
Babək bayraq qaldırıb, zülmə üşyanla yazıb,  
Koroğlu nərə çökib, qılınc-qalxanla yazıb!  
Vətənimin qeyrəti, torpağının namusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Keçdi neçə yüzillər, sən yenidən yarandın!  
Torpağının ruhuna sanki bədən yarandın!  
Nə yaxşı sən doğuldun, nə yaxşı sən yarandın!  
Cavanların təpəri, körpələrin yuxusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Əlağa Şıxlinski sənə “yaran, ol” dedi,  
General Mehmandarov “marş, irəli, sol” dedi,  
Ana Vətən dil açdı, sənə “yaxşı yol” dedi!  
Hər atanın övladı, hər ananın yavrusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

flz-304035

Sular axdı, bulandı, coşan ümməna döndü,  
Nuhun zamanı kimi sanki tufana döndü!  
Heydər baba yenidən Azərbaycana döndü,  
“Gəl” dedi, gözlərində qalmadı bu arzusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Yurdun hər qarışını sən qorudun qanınlı,  
Torpaqlara can verdin nəfəsinlə, canınlı.  
İftixar mənbəyimsən öz adınlı, sanınlı!  
Sarsıda bilməz səni heç bir düşmən qurğusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Ali Baş Komandanım durur sənin başında,  
Xalqın ümidi yerisən Qarabağ savaşında!  
Təbrik edirik səni qocaman yüz yaşında!  
Nə qədər yazsam, yenə qaldı sözün çoxusu,  
Azərbaycan ordusu, Azərbaycan ordusu!

Azərbaycan Milli  
Kitabxanası



**Şükür Nəriman oğlu  
Həmidov**

Azərbaycan Respublikası  
Prezidentinin 19 aprel  
2016-ci il tarixli 1966-nömrəli  
Sərəncamı ilə "Azərbaycanın  
Milli Qəhrəmanı" adına  
layiq görüldü.



"Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsi



Azərbaycanın Milli Qəhrəmanının "Qızıl ulduz" medalinin  
vəsiqəsi

**QƏHRƏMANLIQ YÜKSƏKLİYİ**

Bu il anamızın anası Azərbaycanımız üçün əla-  
mətdar günlərin yubileyləri ilidir: Cümhuriyyətimi-  
zin 100-cü ildönümü, Ordumuzun 100 illiyi, Ümum-  
milli liderimizin – Heydər Əliyevin anadan olmasının  
95-ci ildönümü... Vurğuladığım fəxrli məsələlərin hər  
birini təkcə mən yox, dünyanın hər bir nöqtəsində  
yaşayan azərbaycanlılar saygı ilə qeyd edəcəklər.  
Düşünürəm ki, hər bir vətəndaş bu hadisələrin yük-  
sak səviyyədə keçirilməsinə hazır olmalı, Vətənimizin  
adını ucaldan bu üç hadisəyə adına ehtiramını ifadə  
etməlidir. Cümhuriyyətimiz dedikdə, Şərqdə ilk dəfə  
demokratik respublikanın  
qurulmasından söhbət gedir. Bunu tam məsuliyyət  
hissi ilə deyə bilərik ki, Şərqdə demokratik prin-  
siplərə dayanan ilk dövləti  
biz qurmuşuq.

Məmməd Əmin Rə-  
sulzadə, Fətəli xan Xoyski,  
Səməd bəy Mehmandarov  
Əliağa Şıxlinski digər döv-  
lət xadimləri və hərbçilə-



Tam artilleriya Allahu,  
Genral Əliağa Şıxlinski

rimiz ölkənin ərazi bütövlüyünün qorunub saxlanması üçün ığid oğullardan ibarət bir ordunun yaradılması məsələsini vacib bilməşdir.

İlk dəfə AXC hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yaranmışdır. Bu qərar Şərqiñ müsəlman aləmində demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Beləliklə, Milli Ordumuzun meydana gəlməsi istiqamətdə uğurlu addımlar atıldı.

Qoca Şərqdə müstəqilliyin qaranquşu, bahar müjdəcisi AXC haqqında düşünəndə bir həqiqət fəxlə boylanır: Zəkaların nurundan yoğrulan Cümhuriyyət ilk dəfə olaraq dünyaya xalqımızın müstəqilliyini elan etdi. Düzdür, Cümhuriyyətimiz 23 ay yaşadı, amma hər halda, milli kimliyimizi sübut edə bildi. Bu, bir həqiqətdir ki, dünyanın super güc dövlətləri ilə siyaset meydanında mübarizə aparmaq üçün ölkə rəhbəri siyaset elminin bütün sırlarını bilməlidir. Bir faktı xatırlasaq, fikrimizin isbatı olacaq. Keçən əsrin 93-cü ili... Müstəqil Azərbaycan... Həmin dövrü xatırlayanda ürəyiimdən bir gizilti keçir, bu gizilti məni bu günün pəncərəsindən keçmişə boylanmağa səsləyir. Bəli, bu, o keçmişdir ki, ölkə müstəqil olsa da, parçalanmaq təhlükəsi ilə üzbeüz idi. Ölkə daxilindəki hərc-mərclik baş alıb gedirdi. Əgər o dövrdə Azərbaycanımızın ümidi mənbəyi, inam yeri

olan Ümummilli lider olmasa idi, Azərbaycanın bu gündündən belə açıq ürkələ danışa və ya yaza bilməzdik. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk dönmədə olduğu kimi, xalqın ümidi rəsuldu. Bəla burulğanında çalxanan, dərinədə qasırğaya tuş gəlib batmaq təhlükəsi yaşayan gəmi – Azərbaycan məhz o bacarıqlı kapitanın idarəciliyi ilə məhv olmaq təhlükəsindən xilas ola bildi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanın daxilində sabitlik yarandı, ölkə qardaş qırğınlından, vətəndaş mühəribəsindən qurtuldu. Ölkə daxilində sabitlik bərpa olunduqdan sonra o fenomen - Ulu Öndər beynəlxalq aləmdə Azərbaycanın təbliği işini gücləndirdi. Onun uğurlu xarici siyaseti öz bəhrəsini verdi, Azərbaycan dünyanın nüfuz sahibi olan ölkələri sırasına qoşuldu. Heydər Əliyevin Vətən qarşısında göstərdiyi xidmətlər təkcə bunlarla bitmir. Onun gördüyü işləri xatırlatsaq, insan fitrətinin nə qədər dərin olduğunu şahidi olarıq. Heydər Əliyev bacarıqlı diplomat, təəssübəş Vətəndaş idi. Onun Vətənə bağlılığının nəticəsi idi ki, hələ 1971-ci ildə C.Naxçıvanski adına Hərbi məktəbin açılması, azərbaycanlıların öz ölkələrində hərbi biliklərə yiyələnməsi üçün SSRI kimi nəhəng bir ölkə qarşısında inadla məsələ qaldırılmış və məqsədinə nail olmuşdu. Çünkü Heydər Əliyev bir düha idi. O, Azərbaycanın gələcəkdə müstəqil

olacağını çox gözəl anlayırdı. Heydər Əliyev dərk edirdi ki, gələcəkdə müstəqil Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün bu xalqa ilk növbədə hərbi sirləri mükəmməl bilən mütəxəssislər lazım olacaq. Ümummilli Liderimizin Ordusunun quruculuğuna verdiyi önəm, ümumiyyətlə, hər zaman hiss olunmuşdur. Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə də məqsədi Azərbaycan ordusunda yeni qaydalar tətbiq etmək idi. Vətənini canından artıq sevən ulu Öndərin uzaqqörən siyasəti nəticəsində 1994-cü ildə Azərbaycan NATO-nun sülh naminə tərəfdəşlıq programına, 1996-ci ildə "Planlaşdırma və analiz prosesi" programına, 2001-ci ildə isə "Fərdi Tərəfdəşliq üzrə Əməliyyat" planına qoşulmuşdur.

Heydər Əliyev dünənini heç zaman unutmamış, varislik prinsipini də qorumuşdur. Məhz varislik prinsipi əsas tutularaq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 May 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin dünyada tanınması üçün dünyanın böyük hərbi potensiala malik olan ölkələri ilə hərbi müqavilələr imzaladı, Azərbaycanın minlərlə hərbçisi beynəlxalq təlimlərdə iştirak etdi. Bütün bunlar gənc bir ölkənin yeni yaranan ordusunu üçün yeni təcrübələrinə əldə edilməsi demək idi ki, Vətənimiz bunların bəh-

rəsini 2016-ci il Qarabağ müharibəsi tarixində ilk şanlı səhifənin yazılıdığı Aprel döyüslərində gördü. O Aprel döyüsləri ki, itirilmiş torpaqlara qayıdış yazdı. Bütün bunlar Ümummilli liderimizin uzaqqörən siyasetinin bəhrasıdır.

Bəli, biz azərbaycanlı olaraq, Qarabağ müharibəsi dövründə ilk dəfə Aprel döyüslərində nəyə qadir olduğumuzu sübut edə bildik. Bu məqsədlə Vətənimin ən əlamətdar günlərinin qeyd edildiyi bir tarixdə istədim ki, Aprel döyüslərinin canlı əfsanəsi Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şükrə Həmidova dan yazım.



Azərbaycan Respublikasının  
Prezidenti İlham Əliyev  
Şükrə Həmidova  
Azərbaycanın Milli  
Qəhrəmanının medalını  
taxır.

Bir sual bir azərbaycanlı kimi məni hər zaman düşündürür: Vətən sevgisinin isbatı varmı? Bu isbatın düsturu nədir? Bu suallar məzarlığına oxşayan beynimdə o qədər lal daşlar var ki... O daşların hər biri bir tarix kitabında əks olunan faktları daşıya biləcək gücdədir. Zaman – zaman o daşları ruhən qaldırmağa çalışsaq da, gücsüzük. Onlar bu torpağın bətninə xəzinətək basdırılıb. Əminəm ki, elə bir cihaz tapılsa, o daşların altını oxuya bilsə, yer üzündə o gün həyat adlı işiq sönər.

Bəli, Vətən və vətənpərvərlik... Bu iki söz az qala hər gün ruhumu diksindirir. Hər gün, hər an Vətən uğrunda göz qırpmadan canından keçməyə hazır ola bilən Vətən övladlarını düşünürəm. Demək, Vətən sevgisinin isbatı elə onun uğrunda yaşamaq və ölməkdir. O ölüm ki, ölümsüzlüyü uzanır, nəticədə bu ölüm özü də elə əbədi yaşam haqqı qazanır.

İlahi, sirlərlə dolu bu dünyanda kirayə yaşayan bir qonağam. Hər gün ev sahibindən – səndən bir az ömür diləyirəm ki, Vətən qarşısında öz vətəndaşlıq borcunu yerinə yetirən layiqli övladlarımızın dastan ömrünü könül sazında dilləndirim, tarixin bir səhi-fəsində işıqlandırırm. O işiq insanların tarixda hər gün işıqlandırılması yaddaşımızı daim təzələyər, heç vaxt öz soy-kökümüzdən uzaqlaşmağa qoymaz. Mənə görə, Vətən üçün çalışan hər bir kəs qaranlığın bətnin-

də gur yanın işqdır. Biz onları nişan bilib hərəkət etsək, neçə xoş sabahlara yürüyərik? Belə insanlar, şükr ki, bu gün də cəmiyyətimizdə var. Onlardan biri Aprel döyüsləri zamanı misilsiz hünər göstərən, işğal altında olan torpaqlarımızın geri qaytarılması üçün göz qırpmadan canını verməyə hazır olan Azərbaycan Respublikasının əfsanəvi Milli Qəhrəmanı Şükür Həmidovdur.



Qubadlı Rayon İcra  
Hakimiyyətinin başçısı  
**Malik Isaqov Xızır oğlu**

duqca içimden bir hiss keçir: kaş Qarabağ tezliklə azad oluna, daha heç bir qapıya şəhid xəbəri götirməyə qapı döyan allar. Kaş həqiqətən çevrilə arzular. Bu arzular qeyndən üzüldürməz bar verə... Bu düşüncələrlə artıq Qubadlı Rayon İcra Hakimiyyətinin binasındayam. Burada gəlməkdə məqsədim Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı ilə görüşüb, Aprel döyüslərinin əfsanəvi qəhrəmanı – Milli Qəhrəman Şükür Həmidov haqqında tutarlı məlumatlar toplamaqdır. Bəli, İcra Hakimiyyətinin Başçısı Isaqov Malik Xızır oğlu çox səmimi qarşılıyır mən. Səmimi ünsiyətimiz qısa vaxt arzında məndə bir inam hissi doğurur. Rayonunun qayğısına bu cür ciddi yanaşan İcra Başçıları olan yerdə Möhtəşəm Prezidentimizin ölkəmizi region-region inkişaf etdir-

mək istəyi tam həyata keçəcəkdir. Hörmətli Malik müəllimə müraciətlə: bu gün Qubadlı əhalisi üçün faxrdır ki, Şükür Hamidov kimi qəhrəmanı var - deyərək o: "Əlbatta, Şükür Hamidov kimi qəhrəman yetirən cəmiyyət faxr etmalıdır. Qubadlıda qəhrəman və qəhrəmanlıq çox doğma anlayışdır. Əgər tarixə nəzər salsaq, görərk iki, Qubadlı daim Qaçaq Nəbi, Həcar kimi xalq qəhrəmanları, Mir Mehdi Xəzani, Süleyman Rəhimov, Qasim Qasimzadə, səhərət oerdenli yazıçı-jurnalist Əli İldirimoğlu kimi adıblor, Mir Sədi ağa kimi övliyalar, Kənar Hüseynov, Nəzər Heydərov, Valeh Bərşadlı, Möhbəti Əmirəslanov, Əli İbrahimov kimi dövlət xadimləri, Çingiz İldirim kimi xalq komissarı, Əliyar Əliyev kimi Milli Qəhrəmanları ilə faxr etmişdir. Bu gün haqqında faxarətlə bəhs etdiyimiz Şükür Hamidov da adlarını sadaladığım faxrli insanlarla bir cərgəda dayanmağa layiq olan oğullarımızdanndardır. O, bunu öz canı, qanı basına ortaya qoymağı bacardı. Məlum Aprel döyüşlərində qələbənin təmin olunmasında Şükür Hamidovun döyüsdə göstərdiyi fəaliq bir Rayon İcra Başçısı kimi məni qürurlandırıb. Onun haqqında nə qədər istəsəniz, könüllaşan sözlər danışa bilərəm. Çünkü o Qubadlının adını, Azərbaycanın adını ucalara qaldıran qəhrəman hamellimizdir". Bu zaman mən Malik müəllimin sözlərinə qüvvət verərək deyirəm ki, həqiqətən, əfsanəvi qəhrəmanlıq məhz belə olur. O, manim sözünmü təsdiqləyərək Şükür Hamidov haqda yənə da ürəkəcan sözər danişir və sonda öz köməkçilərinə mənim Şükür Hamidov haqda ətraflı məlumat toplaya bilməm üçün nə lazımsa etmələri tapşırıb. Mən hörmətli Malik müəllimdən əsl vətəndaşlıq, həqiqi İcra Başçısı qayğısına gördükdən sonra ona təşəkkür edir və axtarlığımlı arxasında yoldaşlarla yola düzəzlərim. Bir dəha bu əsərin yazılması üçün göstərdiyi diqqətdən dolayı Qubadlı rayon İcra Hakimiyyətinin Başçısı cənab İsaqov Malik Xızır oğluna dərin təşəkkürümü bildirirəm. Uca Yaradan daim işlərinizdə yar və yardımınız olsun!!!

Əslən Qubadlıdan olan Şükür Nəriman oğlunun ailəsi 1993-cü ildə Bakıya gəlib. Şükürün ailəsi köçkü

kimi Sumqayıt şəhərində məskunlaşmış. Bu ailəni ziyrət etməzdən əvvəl Ofelya xanımıla Sumqayıt şəhərinin «Poeziya evi»ndə görüşəsi olduq.

İlk dəfə idi ki, mən bu «Poeziya evi»ndəydim. Təəccübümü gizlədə bilmədim. Sanki ağ otaqda qurulmuş bir muzey idi. Daxil olanda ilk gördüyüüm yuxarı başda Ulu öndər Heydər Əliyevin büstü oldu. Qarşısına ağ çiçəklər düzülmüşdü. Büstün sağında və solunda Ulu öndərin müdrik sözləri yazılmışdır:

«Sumqayıt bütün Azərbaycanın gözəl tacəssümüdür».

«XXI əsr Azərbaycanın yüksəliş əsri olacaqdır».

«Azərbaycanın Dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir».


«Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylilik şəhəridir».

«Poeziya evi»nin daxilində hər iki tərəfdə Heydər Əliyevin fəaliyyətindən bəhs edən şəkillər və klassiklərimizin şəkilləri asılmışdır.

Şairlərimizin şəkillərinin üstündə Heydər Əliyevin bu sözləri yazılmışdır. «Hər bir şair Azərbaycan üçün dəyərli şəxsiyyətdir». «Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, adəbiyyatımız, tariximiz, ənənələrimizdir». Bu sözlərin alt tərəfindən klassik şairlərimiz: Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, M.F.Axundov, Səməd Vurğun, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıł Müşfiq, Rəsul Rza və

başqalarının portretləri asılmışdı. «Poeziya evi»nin daxilində hər iki tərəfdən lövhədə klassik Azərbaycan ədəbiyyatı inciləri: N.Gəncəvinin «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Yeddi gözəl», «Leyli və Məcnun», «İsgəndərnamə - İqbalnamə», «İsgəndərnamə - Şərəfnamə» kitabları yerləşdirilmişdir. Heyranlıqla bu lövhəyə baxırdım ki, Ofelya xanımın səsi məni ayıltdı: «Güləmail xanım, Şükürün qardaşı Əsədlə danışmışı şam, biz gedə bilərik».

Biz Şükürün ailəsigilə yollandıq. Hə, bu arada Ofeliya xanıma öz minnətdarlığımı bildirirəm ki, mənə gözəl bir gün yaşatdı.



Qəhrəmanın anası Həmidova Şərqiyyə,  
ataşı Həmidov Nəriman

13.02.2018-ci il tarixdə Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Sumqayıtda Şükür Həmidovun ata ocağındaydıq. Doğrudan da belə qəhrəman oğullarıımızın ata-anası da qəhrəmandırlar. Atası söhbətə belə başladı: «Biz Sumqayıta 1993-cü ilin sentyabr ayının 1-də gəlmişik. Mənim böyük oğlum Ələkbərin birotaqlı evi vardi. Evi birotaqlı olsa da, ailəliklə o birotaqlı evdə məskunlaşdıq. Qubadının Başarət sovetliyinin Armudluq kəndindən gəlmişidik. İki aydan sonra köçkünlərə verilən bu binada yerləşdik. Şükür Allaha!

Şükür mənim dördüncü oğlumdur. O, 1975-ci il aprelin 1-də Armudluq kəndində dünyaya göz açmışdır.

Şükürün dünyaya gəlişi ürəyimə təpər, qollarına qüvvət götərmişdi. Sevincimin həddi-hüdudu yox idi.

Evda qardaşlarının kiçiyi olsa da, özünü həmişə böyük kimi aparırdı. Mən ona «qəhrəman oğlum» deyərdim. Uşaqlıqda, hər hansı bir şeyi hədəfə almaq üçün raqatka düzəldirdi, raqatkanı haçalı ağacdan düzəldərdi. Sanki bir yay və ox idi. Ağacın uclarına bağladığı hər iki rezinin ortasında ayaqqabı dili kimi düzəldilmiş tutum olurdu. Bu o, tutumdur ki, daşı orada yerləşdirib, yayı dartanda daş raqatkadan çıxıb hədəfi nişan alır. Deyirdi: «Ata, mən düşməni beləcə hədəfə alıb məhv edəcəyəm». Yay oxunu əvəz edən raqatkadakı daş idi.

Kəndimiz meşəliyin içərisində yerləşirdi. Bax Şükür o ağacların başında gəzərdi. Raqtakdan ən çox quşları vurmaq üçün istifadə edərdi. Gündəlik 5-6 kol quşu vurub anasının yanına qaçar, deyərdi: «Bax, ana, ovdan gəlmİŞəm, sənə bunları gətirmişəm. Düşməni də beləcə bir-bir qırıb məhv edəcəyəm». Uşaqlıqdan Vətənə məhəbbət, düşmənə nifrətlə böyüdü. Çünkü bizim evdə tez-tez II Dünya müharibəsindən söz düşərdi. Şükürün babaları II Dünya müharibəsində iştirak edib. Hətta mənim atam 1941-ci il yanvarın 6-da II Dünya müharibəsinə gedib, evə 1946-ci il yanvarın 6-da qayıdır. Gec gəlməyinin səbəbi sovet-yapon müharibəsində iştirak etməsi idi. Mənim atam Əhməd kişi tikinti mühəndisi idi. Qubadlı rayonunda tikinti mühəndisi işləyirdi. Rus dilini məkemməl bilirdi. Rus dilini bildiyi üçün sovet-yapon müharibəsi vaxtı tərcüməçi kimi xidmət edib. Belə bir ailədə böyüküb başa çatan hər bir uşaq ailəni bir ordu kimi qəbul edər. Ordu başçısı olmaq istər. Necə ki, hər bir əsgərin könlündən general olmaq keçir. Niyə də olmasın ki?!

Naxçıvanskida birinci kursda oxuyarkən Şükür evə tətilə gəlmışdı. Bir gün dedi: «Ata, mənə 40 dənə qəzet lazımdır». Soruşdum: «Nə üçün?». Dedi: «Ata, məktəbdə idman zalında qəzetləri üzət-üstə yiğib di-

vara mismarlayacağıq, məşqdə yumruqla elə vurma-lıyıq ki, qəzet didik-didik olsun. Düşmənləri də üst-üstə yiğib belə didik-didik edəcəyik».

O vaxt Qubadlı rayonunda «Avanqard» qəzeti çıxırı. Mən də ondan bir topa alıb verdim Şükürə. Şükür onu məktəbə apardı.

Mən 10 uşaq atasıyam».

«Nə gözəl! Onda Şərqiyyə ana da qəhrəmanlar anası qəhrəman Şərqiyyədir, - dedim -. Maşallah». «Bəli, o elə qəhrəmanlar anasıdır, Gülməil xanım», dedi:

«4 oğlum, 6 qızım var. Əlbəttə, belə bir ailədə böyüküb başa çatan hər bir uşaq ailəni bir ordu kimi qəbul edər. Ordu başçısı olmaq istər. Necə ki, hər bir əsgərin könlündən general olmaq keçir. Niyə də olmasın ki?!

Şükür C.Naxçıvanskini qurtardıqdan sonra təyinatını Naxçıvan Muxtar Respublikasına verdilər. Orada tağım komandiri, sonra batalyon komandiri təyin etdilər.

Həmin vaxt mən Sumqayıtda yerləşən Qubadlı rayonunun Zilanlı kənd orta məktəbində ibtidai sinif müəllimi işləyirdim. Mənimlə bərabər bir məktəbdə çalışan Qubadlı rayonunun Aşağı Həmzəli kəndindən olan Kənül xanım Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdi. İlk gündən Kənül xanımın

əxlaqi, təriyəsi, hərəkətləri, davranışını xoşuma gəlmışdı. Şükürün də evlənmək vaxtı idi. Mən oğluma Körəl xanımıla evlənməsini təklif etdim. Onlar görüşdülər və ulduzları barışdı. 11.08.2003-cü ildə toyları oldu. Onu da deyim ki, toy ərəfəsində Naxçıvandan, yanı işlədiyi yerdən xəbər gəldi ki, sizi 45 günlük kurşa yazmışıq. Bakıda imtahanı vermişlər. İmtahanını verdi, oxudu və toylarını etdik. Sonra Körəl xanımı da götürüb Naxçıvana işə qayıtdı. Təhsilini artırmaq üçün Hərbi Akademiyaya imtahanı verdi və qəbul olundu. Akademiyani qurtardıqdan sonra Cəlilabad rayonunun Göytəpə kəndində islaməyə başladı.

Mən həm də 18-20 yaşından arıcıqliqla məşğul olurdum».



Şükür Həmidov və anası Şəriyyə Həmidova

Bu vaxt Şükürün anası sözə qarışır dedi: «Ay kişi, özündən yox ey, Şükürdən danış». «Hə, şair, onu bir də təkrar deyim ki, Şükürün babaları da II Dünya müharibəsi iştirakçıları olub. Şükür də, şükür Allaha, onların yolunu gedib. Polkovnikdir. Nə qədər ki, mən oğlum Şükürlə qurur duyub fəxr edirəməsə, Azərbaycan xalqı da o qədər fəxr edir. Şükür indi gənc nəsil üçün bir məktəb, bir örnəkdir. Mən inanıram ki, bu gün fəxr etdiyimiz Şükür Həmidov sabah general olacaq.

Şükür Həmidov iki uşaq atasıdır. Qızı Əzizə 23.02.2005-ci ildə, oğlu Nurlan isə 18.05.2008-ci ildə dünyaya göz açmışdır. Allah onları və bütün Azərbaycan xalqını qorusun. Amin!

Müharibə vaxtı keçirdiyim hiss, həyacanı heç bir ata-ana keçirməsin, bu həyacanı sözlə demək mümkün deyil. Polkovnik Şükür Həmidov hal-hazırda Beyləqan rayonunda «N» sayılı hərbi hissədə korpus komandirinin müavini işləyir. Qələbə, zəfər bizimlədir. İnşallah».

Gecədən keçmişdir. Zəng səsi. Çox narahat oydum, ilahi, görəsən nə baş verib, bu vaxtsız zəng. Çox şükür ki, zəng edən bizim əfsanəvi qəhrəmanımız Şükür Həmidovun qardaşı Əsəd Həmidov idı.

«Xoş bir xəbər. Səhər Şükürlə sizi görüşdürä bilərəm» - deyə sözə başladı. Bu an mənim beynimdən

Şükür Həmidovun giziri olan Oqtay İsmayılovun onun haqqında dediyi sözlər uğuldadı: «Haydi igidlərim, əsgərlərim, irəli. Qoy mənim cəsədim sizlərə siper olsun, amma irəli... Zəfər qələbə bizimdir deyə, əmr verirdi». «Nə gözəl... Bu ki, xoş təsadüf oldu. Mən hazırlaşırımdı ki, Şükürün iş yerinə – Beyləqana gedim. Lap yerinə düşdü». Doğrudan da, təsadüfdən zərurət yaranır. Bu da zərurət, Şükürlə görüşürəm.



Güləmail Murad əfsanəvi qəhrəman Şükür Həmidovla

07.03.2018-ci il 28 may metrosunda. «Tərcümeyi-halından məlumatım var, - deyə sözə başladım - Siz bölgədə gördüğünüz işlərdən danışın. Mənim üçün və oxucular üçün çox maraqlı olar. Mən azərbaycanlı olmağımla fəxri edirəm deyən, Şükürü şeirləmə salamlaşdım». Onu odalar ölkəsində sənməyən Gənəsi gördüm. Bu Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov idi.

### Şükür deyir: Azərbaycan!

Səni Odalar ölkəsində  
Sənməyən bir işiq gördüm.  
Baxışında, duruşunda  
Əzəmət, yaraşq gördüm.

Şərəfli zabit ömrünü  
Tanrı özü verib sənə.  
Çiynindəki ulduzları  
Tale göydən dərib sənə.

Koroğlunun qəhrəmanlıq  
Bulağından su içmisən.  
Qaçaq Nəbinin ayağı  
Dəyən yerlərdən keçmişən.

Aprel günü düşmənlərin  
Başında şimşek tək çaxdır.  
Lələtəpə zirvəsinə  
Vətən bayrağını taxdır.

Bir örnəksən cavanlara,  
Sən ey Milli Qəhrəmanım!  
Sənin kimi igidlərlə  
Yüksəlir şərəfim, şanım.

Yer götürməz, göy götürməz,  
Bələ zülmü, belə dağı.  
Geci-tezi var, qardaşım,  
Alacağıq Qarabağı!

Nahaq qanlar yerdə qalmaz,  
Yerdə qan oyacaq bu qan.  
Baxıb igid övladına,  
Şükür deyir: Azərbaycan!

Günəş kimi doğ göylərdən,  
Qoy düşmənin çıxın canı.  
Ümidimiz sizlərdir,  
Qəhrəmanlar qəhrəmanı!

«Komandiri olduğum «N» sayılı hərbi hissə rəhbərliyi aprelin 1-dən 2-ə keçən gecə əks-hücumda

keçdi, birinci eşelonda müdafiə olunan bölmələrimiz düşmənin niyyətini bildilər, vəziyyəti yuxarı komandanlığa məruzə etdilər. Bölmələrimiz düşmənin hücumunu ön xətdə dayandırmağa nail oldu, düşmən şəxsiyyət və zirehli texnika cahətdən maksimum itki verdi. Bu barədə korpus komandirimiz general-major Mayis Bərxudarov məruzə olundu və onun əmri ilə əks hücumaya keçib, düşmən bölmələrini ön xətdə darmadağın edərək, düşməni geri çəkilməyə məcbur etdik.

Bəli, doğurdan da əsgər və qəhrəmanlarımızla bərabər onların ataları, qardaşları da döyüşürlər. Onlara Allah can sağlığı, uzun ömür versin.




Soldan: Şükür, atası Nəriman Həmidov,  
Şükür Bərxudarov, oğlu general-major Mayis Bərxudarov  
qardaşı Əsəd

Düşmən qəhrəman əsgərlərimizin qarşısında tab gətirməyəcəyini bilərək pərakəndə şəkildə qaçmağa başladı. Təbii ki, əsgərlərimizin (müşahidəçilərin) ayıq-sayıq səyi nəticəsində düşmənin niyyətini əvvəlcədən aşkarlaşdırıq və bütün bölmələr gizli şəkildə qaldırılaraq, döyüş təyinatı yerlərini tutdular və müdafiə döyüşünün planına uyğun olaraq müdafiə döyüşü davam etdirildi. Gecə şəraitində istər piyadalarımız, istər zirehli texnikamız, istərsə də artilleriya bölmələri, eləcə də digər bölmələrimiz dəqiq və uğurlu gecə döyüşü apardı, düşmən 1991-1992-ci ildə qarşılaşıduğu qeyri-peşəkar, köməksiz, döyüş taktikası olmayan bir ordu ilə yox, silah və texnika ilə silahlanmış əsl orduyla qarşılaşıdı.

Döyüş zamanı əsgərlərimizin, gizirlərimizin gözündə qələbə sevinci şölələnirdi. Hətta yaşıının çox olmasına baxmayaraq, general-major Bəkir Orucov komandir idarəetmə məntəqəsindən çıxıb bizimlə bərabər işğaldan azad olmuş ərazilərimizdə döyüşərək öndə gedirdi. Bunu fəxrələ deyirəm.

General-major Mayis Bərxudarovun mükəmməl taktikası ilə, göstərdiyi şücaeti ilə briqadanın bölmələri Lələtəpə yüksəkliyini, əlavə əraziləri düşmən işğalından azad etdi və qəhrəman əsgərlərimiz bayrağımızı Lələtəpə yüksəkliyinə sancdılar. O bayraq öz yerində qürurla, fəxrələ dalğalanır».



### Lələtəpə (Laləli təpə) yüksəkliyi

Ey böyük Yaradan, həmd olsun sənə,  
Laləli təpəni aldı əsgərim.  
Bu çəmən, bu çiçək mənimdir yenə,  
Laləli təpəni aldı əsgərim.

Xainlik, xəbislik düşmənə qaldı,  
Əsgərim, döyüşüb qələbə caldı,  
Lalə mənə qaldı, gül mənə qaldı,  
Laləli təpəni aldı əsgərim.

Çox da öyünməsin yağı, alarıq,  
Bağçanı alarıq, bağı alarıq,  
Təpəni almışıq, dağı alarıq,  
Laləli təpəni aldı əsgərim.

Qoymayıñ qisası namərd, yağıda,  
İgid əsgər gərkə ləşkər dağıda,  
İnşallah alarıq Qarabağı da,  
Laləli təpəni aldı əsgərim.

Azərbaycanın Milli Qəhrəmanı Şükür Nəriman oğlu Həmidovun tərcümeyi- halına nəzər yetirək.

«Mən, Həmidov Şükür Nəriman oğlu, 1975-ci il aprelin 1-də Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşam.

1982-ci ildə Başarət kənd orta məktəbinə daxil olmuşam, 1990-ci ildə həmin məktəbi bitirmiş. 1990-ci ildən 1993-cü ilədək təhsilimi Bakı şəhəri Cəmşid Naxçıvanski adına Hərbi məktəbdə davam etdirmişəm. 1993-cü ilda Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olmuşam və həmin məktəbi 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirmişəm. Məktəbi bitirdikdə mənə «kiçik leytenant» hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən 216 sayılı hərbi hissəyə göndərilmişəm. 07.06.1995-ci il tarixindən 22.06.1999-cu il tarixinədək 050 nömrəli hərbi hissənin

motoatıcı tağım komandiri, 22.06.1999-cu il tarixindən 01.09.2002-ci il tarixinədək 050 nömrəli hərbi hissənin motoatıcı bələk komandiri, 01.09.2002-ci il tarixindən 25.09.2003-cü il tarixinədək 050 nömrəli hərbi hissənin motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, 25.09.2003-cü il tarixindən 15.07.2005-ci il tarixinədək 215 nömrəli hərbi hissədə motoatıcı taborun qərargah rəisi, 15.07.2005-ci il tarixindən 10.08.2006-ci il tarixinədək 215 nömrəli hərbi hissədə motoatıcı tabor komandiri vəzifəsində xidmət etmişəm, 10.08.2006-ci il tarixindən 25.06.2008-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsil almışam. 25.08.2008-ci il tarixindən 10.09.2010-cu il tarixinədək 704 nömrəli hərbi hissənin 1-ci mexaniklaşdırılmış taborunun komandiri, 10.09.2010-cu il tarixindən 18.06.2011-ci il tarixinədək 706 nömrəli hərbi hissənin qərərgah rəisi – hərbi hissə komandirinin müavini, 18.06.2011-ci il tarixindən 702 nömrəli hərbi hissənin qərərgah rəisi – hərbi hissə komandirinin müavini, 12.02.2012-ci il tarixindən 161 nömrəli hərbi hissənin qərərgah rəisi – hərbi hissə komandirinin müavini, 18.01.2013-cü il tarixindən 703 nömrəli hərbi hissənin komandiri, 15.02.2014-cü il tarixindən 051 nömrəli hərbi hissənin əməliyyat şöbəsi (Q3) raisinin gündəlik fəaliyyətinin planlaşdırılmasına və qoşun xidmətinə nəzarət üzrə

baş köməkçisi, 09.05.2014-cü il tarixindən 051 nömrəli hərbi hissənin əməliyyat şöbəsi (Q3) rəisinin müavini, 27.11.2014-cü il tarixindən 701 nömrəli hərbi hissənin qərərgah rəisi-hərbi hissə komandirinin müavini, 03.02.2015-ci il tarixindən 706 nömrəli hərbi hissənin qərərgah rəisi-hərbi hissə komandirinin müavini, 15.07.2015-ci il tarixindən 706 nömrəli hərbi hissə komandiri vəzifəsində xidmət edirəm.



Müdafiə naziri Zakir Həsənov və Şükür Həmidov

Mən Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 043/T nömrəli 25 iyun 2004-cü il tarixli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi (1991-2001) Yubiley medali»,



0142/T nömrəli 19 iyul 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi (1918-2008) yubiley medalı» ilə,



055/T nömrəli 26 iyun 2005-ci il tarixli əmri ilə «Qüsursuz xidmətə görə III dərəcəli» medal,



051/T nömrəli 25 iyun 2010-cu il tarixli əmri ilə «Qüsursuz xidmətə görə II dərəcəli» medal,



22.06.2012 030/T nömrəli əmri ilə «Hərbi xidmətdə fərqləndiyinə görə III dərəcəli»,



24.06.2013 0103/T nömrəli əmri ilə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illik (1918-2013) yubiley» medalı



051/T nömrəli 26 iyun 2015-ci il tarixli əmri ilə «Qüsursuz xidmətə görə I dərəcəli» medal ilə təltif olunmuşam.



Mənə 07.06.1995-ci ildə «kiçik leytenant», 20.06.1997-ci ildə «leytenant» 30.06.1999-cu ildə «baş leytenant», 30.06.2002-ci il tarixdə «kapitan», 30.06.2005-ci il tarixdə «mayor» 30.06.2010-cu il tarixdə «polkovnik-leytenant», 10.05.2016-ci il tarixdə «polkovnik» hərbi rütubələri verilmişdir və aşağıdakı medallarla təltif olunmuşam.



Şükür Həmidov, həyat yoldaşı Könül xanım, qızı Əzizə, oğlu Nurlan

Evliyəm, iki övladım var. Qızım Əzizə, oğlum Nurlan.

Həyat yoldaşım: Həmidova (Əliyeva) Könül Qasim qızı 1979-cu il noyabrın 25-də Qubadlı rayonunun Həmzəli kəndində anadan olub. Azərbaycanlıdır. Sumqayıt şəhəri 20-ci məhəllə, ev 4, mənzil 36-da yaşayır və həmin ünvanda qeydiyyatdadır».

Mən qeyri-ixtiyari soruştum: «Həyat yoldaşını sevirsənmi?» «Sevirəm, əfsanələrdə olduğu kimi, deyəsən, sevirəm», dedi. Qələmimsə Şükür oğlumun ömrü-gün yoldaşı Könül xanımı olan duyğularını belə yazdı:

### Sevirəm axı!

Könlümü şumlayıb, sevgi əkmışəm,  
Deyəsən, mən səni sevirəm axı!  
Qəlbimdən gözümə bir arx çəkmişəm,  
Deyəsən, mən səni sevirəm axı!

Sel olub çaylara qarışıram mən,  
Göydə günəş ilə yarışıram mən.  
Gah küsür, gah da ki, barışıram mən  
Deyəsən, mən səni sevirəm axı!

Bilmirəm, gündüz, ya gecə gəlmisən?  
Bunca yolu keçib, necə gəlmisən?  
Ürək bir Kəbədir, Həccə galmişən,  
Deyəsən, mən səni sevirəm axı!


Daşlara əksimi çəkməmisən sən,  
Çöllərdə göz yaşı tökməmisən sən.  
Hələ belə sevgi görməmisən sən,  
Deyəsən, mən səni sevirəm axı!

Bu elə sevgidir daşa yazılmaz,  
Fərhad-Şirin kimi qoşa yazılmaz.  
Yazmaq istəsən də, haşa, yazılmaz,  
Deyəsən, mən səni sevirəm axı?

Ata yenə sözə başladı.

«Bəlkə də olduğu kimi çatdırmaq üçün söz tapmadım. Eşitdiyim, gördüğüm və iştirakçısı olduğum bəzi hadisələrə toxunuram. Allah Armudluq kəndini təbii qala, cənnət qalası yaratmışdır.

Bax, şair, bizim kənd belə kənd idi. İndi o səssiz-səmirsiz, sükut içində yatan dağların, bağların, zümzüməli bulaqların həsratındayık...



Milli qəhrəman Şükür Həmidovun kəndi Armudluq

Tarixin bu hökmü gör necə ağırmış.

Yollara dikilib kəndimin həsrət dolu gözləri , bizi gözləyir - qış, payız, yaz, yay.

Hələ ki, biz də ümidi, arzuyla yaşayırıq. Allah qoysa, biz də qovuşub, deyib-gülərək. Elə öz torpağımızda kəndimiz Armudluqdaca olərik...

Ürək deyir: torpağımın haqq bağıran oğlusan, Yurdunda yan ki, Armudluqda közün qalsın...

Kənd Pir dağı, Muncuqlu dağı, Qaraquş oturan (Qartal) dağı, Fətəli qışlağı dağı və Suluqab deyilən bir yüksəkliklə əhatə olunub. Pir dağından başqa digər dağların hamısının meşə ilə örtülü tərəfi bizim kənd tərəfə baxır. Pir dağının yalçın qayaları üzü kəndə baxır. Armudluq kəndi Pir dağının ətəyində yerləşir. Ona görə də Pir dağına «Armudluğun piri» deyirlər. El arasında hələ belə and da geniş yayılmışdır: «Armudluğun piri haqqı». Dağın uzunluğu 1500 m, hündürlüyü 1000 m-dən çoxdur. Dağın sinəsində təbiətin yaratdığı koğuşlarda bizim görə biləcəyimiz yerlərdə 15-dən artıq bal arısı yuvası, saysız-hesabsız quş yuvaları (Qartal, Quzğun, Göyərçin və s.) var.

Pir dağının zirvəsində bir qəsr var. Əfsanələr kitabında yazılır ki, bir gün Armudluq kəndinin qız-gəlini yiğişib gəlirlər Pir dağının ətrafına çəşir yiğ-mağşa. Sonra gəlib çıxırlar dağın zirvəsindəki bulağın üstünə. Burada onlar əl-üzlərini yuyub su içirlər (1000

m hündürlükdəki dağın zirvəsində belə bir bulağın olmasının nə demək olduğunu təsəvvür etmək lazımdır).

Qızlardan biri bilmədən bulağa tüpürür. Deyilənlərə görə, bulağın suyu dərhal quruyur, qız isə bulağın üstündəki ardıcıl ağacından saçlarından asila qalır (mən özüm həmin bulaqdan dəfələrlə su içmişəm). Bu hadisəni görən qızlar qorxu içində bir-birini qucaqlayıb dayanıb baxırlar. Bu vaxt iki göyərçin ardıcıl ağacının üstünə qonur. Göyərçinlərdən biri deyir:

- Bacılı-bacılı, bu nə işdir?

O biri göyərçin deyir:

- O qız bilmədən bulağa tüpürüb, bulağın suyu quruyub. Əgər bu kəndin adamları gəlib bu zirvədə bir qəsr tikslər, bulağın suyu bərpa olar, qız da azad olar. Əfsanəyə görə, elə də edirlər, hər şey öz yoluna düşür.

Armudluq kəndi doğrudan da əfsanəvi kənddir. Mənim şair könlüm gözəl Armudluq kəndini belə vəsf edir:

Qubadlı elinin Armudluq kəndi,  
Dörd yandan dağlarla çevrələnibdir.  
Elə yamyasıldı dərələr, düzlər,  
Elə bil göylərdən nur ələnibdir.

Qaraquş oturan, Muncuqlu, Qartal,  
Fətəli qışlağı, Pir dağım mənim.  
Uca zirvəsində qəsr tikilən,  
Əfsanə, rəvayət, sir dağım mənim.

Oturub dağların ətəklərində,  
Həkəri çayında ayağın yuyur.  
Görəsən, insansız qalandan bəri,  
Kəndim nə hiss edir, kəndim nə duyar.

Yiyəsiz ciğirlər ot bitiribdir,  
Gələni gedəni olmayan kəndim.  
Heyvan mələrtisi, insan səsiylə,  
Sən ey səhər-axşam dolmayan kəndim.

Bilirəm ki, bızsız xiffət edirsən,  
Bənövşə boynunu burmusan, kəndim,  
Amma düşmən necə hücum çəksə də,  
Sən dağlar qoynunda durmusan, kəndim.

İtən bəlkə bizik, bunu bilmirik,  
Hay düşdü, hərə bir yana dağıldı.  
Əgər kimsə desə torpaq itkisi,  
Buna inanmayıñ, bu bir nağıldı.

Tüstüsü ucalmir ocaqlarının,  
Sönmüş çırqların yiyəsiz qalıb,

Bağışla bizləri, Armudluq kəndi,  
Ağlar bulaqların yiyəsiz qalıb.

Yox, yox, bağışlaşan bunu özünə,  
Eləyər inan ki, dərd oğulların.  
Səni almayıncı düşmən əlindən,  
Özün bağışlamaz mərd oğulların.

Kənd öz coğrafi mövqeyinə görə çox əlverişli bir məkanda yerləşir. Bu mövqeyi qısa qeyd edəcəyəm. Nə dağdır, nə də aran. Hər iki gözəl məkanın arasında yerləşir. Kəndin cənub hissəsində Həkəri çayı boyunca Həkəri, Muradxanlı, Xəndək, İslıqlı, Həmzəli, Xanlıq və s. kəndləri yerləşir. Şimal hissəsində isə Topağac, Dağyurd, Qaradaş, Qantəpər və s. kimi şəfali dağlar yerləşir. Həmin dağlar həm qayalıq, həm də meşəliklə örtülmüşdür.

Ətraf kəndin adamları isti fəsillərdə həmin yerlərdə alaçılqlar qurur, mal-qaralarını həmin dağlıq ərazilərdə bəsləyirdilər. Payız öz əlamətlərini göstərənə qədər istirahət edir, sonra öz evlərinə qayıdırıllar.

Evdə oturmuşdum, qonşu qız gəlib mənə dedi ki, Nəriman müəllim, sizi bir kişi çağırır. Çıxdım, tanıldığım bir nəfər ağzını açan kimi dedi ki, qorxma, Şükür tapılıb... Kişi getdi. 3-4 gün ərzində televiziyyada bu barədə silsilə məlumatlar getdi. Bizim narahatçılığımızın həddi-hüdudu yox idi. Mən məhşur hərbçi

Aydəmirova zəng etdim. O, mənə dedi ki, bir saatdan sonra zəng et. Saat yarımdan sonra zəng etdim, dedi ki, Naxçıvanda hərbi xəstəxanadadır. Qorxulu heç nə yoxdur, ayaq barmaqları və qulağı balaca soyuqlayıb. Ondan sonra bir az sakitləşdim. Qapı döyüldü. Ağram, kənddə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov dayanmışdı «gözün aydın, Nəriman, bu üç günlük müharibə qurtardı.

Şükür Allaha Şükür də sağ-salamatdır. Mən işçilərimlə bir yerdə Lələtəpə yüksəkliyinə gedirəm. Şükür gili, qəhrəmanlarımızı, ordumuzu salamlamağa, qələbən mübarək, Azərbaycan deməyə gedirəm» dedi.



Sağdan ikinci Şükür Həmidov, üçüncü Qubadlı İcra Hakimiyyətinin başçısı Malik İsaqov öz dəstəsi ilə.

Maşın karvanı Lələtəpə yüksəkliyi yolunda irəliləyir...

Böyük oğlum Ələkbər sovet ordusunda hərbi xidmətini başa vurduqdan sonra Sumqayıt şəhərində yaşayır, ailəlidir, üç oğul övladı var.

Oğlanlarının hər üçü Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarında xidmət ediblər. Hal-hazırda kiçik oğlu Həmidov Gündüz ordu sıralarında müddətdən artıq xidmətdədir.

O biri oğlum Həmid Rusyanın Kemerovo vilayətində yaşayır. Evlidir, üç uşaq atasıdır. Böyük oğlu Həmidov Nahid Kemerovo Dövlət Universitetinin Beynəlxalq tarixi araşdırımlar fakültəsini qırmızı diplomla bitirib. Hazırda magistraturada təhsilini davam etdirir.

Aprel döyüslərində oğlum Həmid Azərbaycan Silahlı Qüvvələrinin fonduna 1000 dollar köçürüdü.

Əsəd isə ailənin üçüncü övladıdır. 1972-ci il iyul ayının 25-də Armudluq kəndinin axarlı-baxarlı, zövq oxşayan bir vaxtında dünyaya göz açmışdır. Yaşadığımız ərazinin relyefinə uyğun böyüüb. Kənd həyatının gözallıkları və çətinlikləri onu həyata hazırlayıb.



Şükürün böyük qardaşı  
Ələkbər Həmidov



Soldan: qəhrəmanın qardaşı Həmid Həmidov,  
sağdan: qardaşı Əsəd Həmidov

Başarat kənd orta məktəbini bitirdikdən sonra ordu sıralarına xidmətə gedib. Sovet ordusunda hərbi xidməti başa vuraraq Vətənə qayıtdı.

Qarabağ müharibəsi dövründə könüllü olaraq Azərbaycan ordusu sıralarına qatılıraq, erməni işgalçılara qarşı aparılan döyuşlarda iştirak etmiş, Fizuli-Cəbrayılvə Tərtər-Berdə-Ağdam istiqamətlərində gedən döyuşlarda iştirak edib. Atanın bu sözlərindən sonra düşündüm ki, Əsəd Həmidov da bir qəhrə-

mandır. Mən isə bütün əsgərlərə İGİD ƏSGƏRİM, ŞƏHİD ƏSGƏRİM deyirəm:

Yurdumuz uğrunda qanından keçən,  
Neçə yol ölümün yanından keçən,  
Ana Vətən üçün canından keçən,  
İgid əsgərim,  
Şəhid əsgərim!


Dedin ki, ölsək də Vətən yaşasın,  
Düzən odlanmasın, çəmən yaşasın,  
Yasəmən yaşasın, süsən yaşasın,  
İgid əsgərim,  
Şəhid əsgərim!

Gedər bu dərd, ələm, kədər günümüz,  
Gələr müjdə günü, xəbər günümüz,  
Hökmən görünəcək zəfər günümüz,  
İgid əsgərim,  
Şəhid əsgərim!

İlanın başını əzməliyik biz,  
Düşmənin canını üzəməliyik biz,  
Yenə Qarabağda gəzməliyik biz,  
İgid əsgərim,  
Şəhid əsgərim!

Nə böyük cəsarət varmış səndə,  
Cəsurluq yaşayıb hər hüceyrəndə,  
Səndən çox yazıblar, yazıram mən də:  
İgid əsgərim,  
Şəhid əsgərim!

Horadizin azad edilməsi uğrunda gedən döyüslərdə də fəal iştirak etmiş, ordudan tərxis olduqdan sonra Bakı şəhərində polis sistemində işə başlamış və həmin iş yerindən təqaüdə çıxmış. Ailəlidir, 3 övladı var».



Qəhrəmanın qardaşı Əsəd Həmidov  
Soldan: oğlu Məmməd, qızı Gülsüm, qızı Əfsana

Azərbaycanın Milli Qəhrəmanı Şükürün qardaşı Əsəd atası Armudluq kəndindən danışarkən dayanmayıb dilləndi: «Ata, qoy mənim və bacı-qardaşlarımın böyüküb-başa çatdığınız kənddən özüm danışım. Axi Şükürlə uşaqlığımız Armudluq kəndində keçib». Əsəd Həmidov öz kəndindən ağızdolusu danışdıqca həsəd aparırdı. Aparırdı ona görə ki, mən Armudluq kəndində niyə olmamışam. Niyə o kədin gözəlliyyini öz gözlərimlə görməmişəm deyə, heyfisləndim.

Milli Qəhrəmanımız Şükür Həmidovun yurdunuvası olan Armudluq kəndi şəhid olduğu üçün mən də ürək ağrısı ilə belə söylədim:

Bu Armudluq kəndini  
Mən vəsf edə bilmirəm.  
Rəssam qardaş, sən özün çək,  
Elə çək ki, kədindən dərdi görünməsin,  
Gözümdə zümzüməli bulaqlar,  
Ürəyimdə dağı olan dağlar görünməsin.

Şükür Həmidovun qardaşları ancaq belə olar. Nəriman müəllimin ailəsində hər kəs vətənpərvərlik ruhunda böyüyür.

Allah sizləri qorusun!

Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov  
deyir ki, nə vaxt Bakıya gəlsəm, Şəhidlər xiyabanını  
ziyarət edirəm və düşünürəm ki, sənin tək Kəbəm  
hanı, Şəhidlər Xiyabani?

Durna qatarı kimi  
Sıralanıb məzarlar.  
Tariximin müqəddəs  
Səhifəsin yazarlar.  
Getməyibdir hədərə,  
Neçə igidin canı!  
Qərq olsa da kədərə,  
Gül-çiçəkdir hər yanı –  
Şəhidlər Xiyabani.

Bir ana qucaqlayıb  
Məzarı ağlayır hey.  
Sakitcə seyr edirəm  
Bağrimi dağlayır hey!  
Bu qan yerdə qalarmı,  
İnsaf, ədalət hanı?  
Çağırıram Tanrınu,  
Çağırıram dünyani –  
Şəhidlər Xiyabani!

Dinləsin, bütün xalqlar,  
Dinləsin cahan məni!  
Dinləsin qoca, uşaq,  
Dinləsin cavan məni!  
Səsim ərzə yayılsın,  
Qoşulub küləklərə,  
Fəryadım təsir etsin,  
Ən dəmir ürkəklərə!  
Ah-naləm dilləndirər  
Ən laqeyd insəni –  
Şəhidlər Xiyabani!

İlk daşını əzəldən  
Tannı özü qoyubdur.  
«Şəhidlər ölmür» deyən,  
Haqqın sözü qoyubdur.  
Yalandır yer üzünə  
Hökəm eləyir şər gecə.  
Ağqanadlı mələklər  
Zəvvvarındır hər gecə.  
Sən tək müqəddəs qibləm,  
Sənin tək Kəbəm hanı?  
Şəhidlər Xiyabani!

## ÜÇRƏNGLİ BAYRAĞIMIZ BÜTÜN BÖLGƏLƏRDƏ DALĞALANACAQ



Polkovnik Şükür Həmidov Aprel döyüşləri zamanı tabeçiliyimdə olan Füzuli rayonunda yerləşən N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edirdi. Aprelin 1-dən 2-nə keçən gecə Həmidov mənə düşmənin ön xətt bölmələrimizə hücum etməsi ilə bağlı məruzə etdi və müdafiə qərarına uyğun olaraq düşmənə qarşı döyüşə başladıq. O, Akademiya bitirmiş, savadlı və təcrübəli zabit kimi vaxtında çevik

qərar qəbul edərək, ön xətt bölmələri ilə hücum edən düşmən bölmələrini maksimum itkiyə məruz qoyaraq hücumu dayandırırdı. Əks-hücumda keçərək düşmənin Ohanyan həddi deyilən mifik həddini asanlıqla darmadağın etməyə müvəffəq oldu. Polkovnik Həmidov əks-hücum edən bölmələri ilə bərabər, müdafiədə olan digər bölmələrini, eləcə də əks-hücumu dəstəkləyən bütün bölmələrini peşəkarcasına idarə edirdi. Təxminən 40-45 dəqiqə ərzində Lələtəpə adlanan yüksəkliyi düşməndən tamamilə təmizlədirildər. Bunun nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı, eləcə də Füzuli rayonunun bütün yaşayış məntəqələrinin təhlükəsizliyi tam təmin olundu. Polkovnik Həmidov göstərdiyi şücaətə, döyüşdə bölmələrini peşəkarcasına idarə etməsinə, döyüş tapşırıqlarının müvəffəqiyyətlə icrasına görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən yüksək qiymətləndirilərək, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Əminəm ki, Milli Qəhrəman polkovnik Şükür Həmidovla birlikdə Üçrəngli bayraqımızı bütün işgal altında olan torpaqlarımızda dalğalandıracağıq. İnşallah!

Korpus komandiri,  
general-mayor Mayis Bərxudarov

## ƏFSANƏVİ QƏHRƏMAN



1974-cü ildə Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşam. Şükürlə ilk dəfə C.Naxçıvanskidə oxuyanda snayper kursunda tanış olduq. O gündən dostluğumuz başladı (1992-ildə tanış olduq). 1993-cü ildə Ali Hərbi məktəbə daxil olduq. Oranı müvəffəqiyətlə qurtarıb, 1995-ci ildə Naxçıvan Muxtar Respublikasına təyinat aldıq. Motoatıcı tağım komandiri olduq hər ikimiz. Tabor komandiri keçəndən sonra Bakıya Ali Hərbi Akademiyaya daxil oldu. Oranı qurtardıqdan sonra birqadanın qərargah rəisi təyin olundu (2015). 2016-ci ilin mart ayının 28-dən düşmən üzərinə əks-hücumu hazırlaşdıq. Aprelin birində qruplara ayrıldıq, 6 mövqeyi götürdük. Düşməni məhv etdik. Hal-hazırda Lələtəpə uğrundakı bir çox şücaətlər Şükür Həmidovun adı ilə bağlıdır. Cocuq Mərcanlı hal-hazırda Lələtəpənin sayəsində rahat yaşaya bilir.

Düşmən tərəf 3 gün bizə atəş açdı, çevikləşmişdir. Həmin vaxt korpus komandiri Mayis Bərxudarov iclas keçirib dedi ki, qarşı tərəfin atəsi susdurulmalıdır. Artıq polkovnik Şükür Həmidovun sayəsində kaşfiyyat qrupları yaradıldı. Martin 31-dən aprelin 1-nə keçən gecə saat 4 radələrində düşmən basqınının qarşısını aldıq, düşməni geriyə oturtdıq və öz mövqelərimizi gücləndirdik. Qalib gəlib Lələtəpə yüksəkliyinə bayraqımızı sancıq. Onun döyüsdən sağ çıxmağı bir möcüza, əfsanə oldu.

Şükür Həmidov 2002-ci ildə tabor komandirinin müavini idi. Naxçıvan dağlarında qış çövgünlu, boranlı, dumanlı olur, göz-gözü görmür. Gəlin qaya-sında əsgər xəstələnmışdı. Əsgəri götürür ki, tibb məntəqəsinə çatdırınsın. Bu an qarın çövgunu, kor duman düşüb düşmənin mövqeyinə girirlər. Gələm səslərdən anlayır ki, düşmən postundadır.

Əsgəri tibb məntəqəsinə çatdırı bilmir, dünyasını dəyişir. Şükür əsgəri basdırır, özüne də yanında yer qazır, 3 gün qarın altında qalır Şükür. Hava açılandan sonra özü istiqaməti təpiş posta çatır. Həmin vaxtda əlləri-ayaqları donmuş halda olsa da, öz paltarlarını çıxarıb əsgərə geyindirmişdi. Həqiqətən Şükür Həmidov bizim əfsanəvi qəhrəmanımızdır.

## QORXMAZ, DÖNMƏZ ŞÜKÜR HƏMİDOV



2-5 aprel 2016-ci il Azərbaycan ordusunun xalqımızın tarixində şanlı zəfərə imza atlığı gündür. Həmin gün ordumuz öz gücünü bütün dünyaya göstərdi. Peşəkar, təcrübəli zabitlərimizin sayəsində düşmən təxribatının qarşısı alındı. Mən həmin döyüşdə komandanı xas olan bütün keyfiyyətləri özündə cəmləşdirən, qayğıkeşliyi ilə özünü hər kəsə sevdirən, yüksək idarəetmə bacarığı olan polkovnik, Milli Qəhrəman Həmidov Şükür Nəriman oğlu ilə onun müavini vəzifəsində ciyin-ciyinə vuruşmuşam. Həmidov həmin vaxt bizim hərbi hissə komandirimiz idi. O, düşmən təxribatının qarşısının alınmasında xüsusi qəhrəmanlıq göstərmışdır. Biz hamımız onun öz tabeliyində olan bölmələri necə yüksək peşəkarlıqla idarə etməsinin, bölmələrin döyüşə yeridilməsində dəqiq və çevik qərarlar qəbul etməsinin, düşdüyü hər çətin vəziyyətdən bacarıqla çıxmاسının şahidi olduq. Milli

Qəhrəmanımız Həmidovun rəhbərliyi ilə düşmən öz layqli cavabını aldı. Komandiri olduğu hərbi hissə Xocavənd-Füzuli istiqamətində əks-hücum tədbirləri həyata keçirərək, «Lələtəpə» adlanan yüksəkliyi düşməndən təmizlədi. Lələtəpədə bayraqımızı səndiq Lələtəpə yüksəkliyinə. Bayraq sancanlardan biri də Şükür Həmidov olmuşdur. Biz onunla fəxr edirik. Polkovnik Həmidov cəsurluğunu, qorxmazlığını, məharətli, dönməz komandır olduğunu həmin gün bir daha sübut etdi.

*Polkovnik-leytenant  
Quliyev Vilayet Bərxuda oğlu*

## LƏLƏTƏPƏ YÜKSƏKLİYİ – XALQIMIZIN QÜRÜR MƏNBƏYİ




1 aprel hərbi hissə komandiri polkovnik-leytenant Həmidov Şükür Nəriman oğlunun doğum günüdür. Səhər yeməyində bütün şəxsi heyat adından hərbi hissə komandirinin doğum günü alqışla qeyd olundu. Buna baxmayaraq, gün ərzində komandirin narahatlıq keçirdiyini, sənki içində bir sıxıntı olduğunu sezmək olurdu. Gün ərzində bölmələrimizin keşfiyyat müşahidə postlarına müxtəlif məlumatlar daxil olurdu. Bunlardan biri də aprelin 1-dən 2-nə keçən gecə saat 01 radələrində daxil oldu və bölmələrimiz həyəcan siqnali ilə qaldırıldı. Məlumat düşmənin kənd Horadız istiqamətində mövqelərimizə təxribat törətməklə basqın etməsi idi. Hərbi hissə komandirimizin tapşırıqına əsasən düşmənin təxribatının qarşısı alındı və düşmənə sarsıcı zərbə

endirilərək, Lələtəpə yüksəkliyi düşməndən azad edildi. Hərbi hissə komandri haqqında əvvəller xidmət etdiyim hərbi hissələrdən müxtəlif maraqlı hekayələr eşitmışdım. Mərd, igit, Vətəninə bağlı olduğunu bir çox zabitlər söyləmişdilər. Ancaq mən onun canlı şahidi oldum. Onun bölmələrimizə keçdiyi təlimlər və qəhrəmanlığı nəticəsində 02.04.2016-ci il tarixdə saat 05/30 radələrində Lələ təpə zirvəsinə müstəqil Azərbaycan dövlətinin Üçrəngli bayrağı sancıldı. Azad edilən strateji Lələtəpə zirvəsi Azərbaycan xalqının qürur yerinə çevrilmişdir. Həmin gün komandirimizlə mövqeləri gəzərkən səngərdə olan hər bir əsgərin komandrimizlə qürur duyduğunu görmək olurdu. Xidmətim dövrü gördüyüüm ən gözəl gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Lələtəpə zirvəsinə gəlişi zamanı hərbi hissə komandirimizi polkovnik hərbi rütbəsi ilə təltif etməsi olub. Bu gün polkovnik Şükür Həmidov hərbi hissəmizə hər gəlisiñdə bütün şəxsi heyat tərəfindən sevinc hissi ilə qarşılanır. Çünkü o Ali Baş Komandanımız tərəfindən «Aəzrbaycan Respublikasının Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

**Polkovnik-leytenant  
Həbibullahov Seymur Musa oğlu**

## AZƏRBAYCANIN FƏXRİ



Qəhrəman ananın qəhrəman oğlu.

Kimdir Həmidov Şükür?

O, Qubadlı rayonu Armudluq kəndində müəllim ailəsində dünyaya gəlib. Atası - Həmidov Nəriman Şükür oğlu uzun illər xalq təhsilinin inkişafında səməralı fəaliyyət göstərib.

Anası - Həmidova Şəriqiyə Məmməd qızı evdar qadın, on uşaq anası, Qəhrəman anadır.

Mən - Şükürov Nadir İsmayılov oğlu Həmidov Şükür Nəriman oğlunu orta məktəbdə oxuduğu illərdə tanıyıram. Mən Şükürə orta məktəbdə dərs demisəm. O, qonşu Armudluq kəndindən Başarət kənd orta məktəbinə galirdi. Şükür həmişə yaxşı oxumaqla bərabər, məktəbin və sınıfın ictimai işlərində fəal iştirak edirdi. Hələ orta məktəbdə oxuduğu illərdə o, işgüzarlığı, hazırlıqlığı və məntiqi təfəkkürü ilə yaşıdlarından seçilirdi.

C.Naxçıvanski adına Hərbi məktəbi bitirdikdən sonra çox keçmədən hərbi bilik və bacarığı, cəsarəti, qayğıkeşiliyi ilə özündən yüksək rütbəli komandirlərin diqqətini və hörmətini qazanmışdır. Orduda xidməti ilə yanaşı, daim hərbi biliyini və peşəkarlığını artırıran gənc zabit və alay komandri vəzifəsinə, polkovnik rütbəsinə layiq görülmüşdür.

Vətənimizin başının üstünü qara buludlar alanda Şükür Həmidov daim ön cəbhələrdə olmuş, torpaqlarımızın işğaldan azad edilməsi üçün bilik və bacarığını əsirgəməmişdir. Nəhayət, 2016-ci ilin Aprel döyüşlərində göstərdiyi yüksək hərbi taktiki bacarığına, cəsarətinə və qələbəyə əminliyinə görə Ali Baş Komandanın – Respublika Prezidentinin diqqətini cəlb etmişdir. Şanlı Aprel döyüşlərində göstərdiyi fədakarlığa, şücaətə və ığidliyə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə – ən ali mükafata – «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdü. Bu gün Həmidov Şükür bir ailənin, bir elin deyil, bütövlükdə Azərbaycanın iftihari, qüruru, fəxridir. Biz səninlə qürur duyuruq, eloğlu.

Mən əminəm ki, Həmidov Şükür yaxın Büyük qələbəmizdə öz sözünü bir daha deyərək, adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdıracaqdır. Ona bu müqəddəs işində uğurlar arzulayırıq.

*Müəllimi Nadir Şükürov*

## VƏTƏN ÖVLADI



Həmidov Şükür Nəriman oğlu haqqında xatirələrimi sizlərlə bölüşmək həm çətindir, həm kədərli. Başarət kənd orta məktəbində müəllim işlədiyim zaman, sağlam bədən quruluşuna malik olan Şükür öz bacarığı, çevikliyi, bədən tərbiyəsi dörsələrində yoldaşlarından fərqlənmiş, nümunəvi bir şagird kimi dərs əlaçısı olmuşdur.

Uşaqlıqdan torpağa, Vətənə olan məhəbbəti, ailəyə sadıqliyi Şükürün nə qədər dərin düşüncəyə, amala malik olduğunu ifadə edir. O, Vətənini, doğma Qubadlı rayonunu, kəndini çox sevirdi. Artıq mənfur qonşularımızın kəndlərimizə, camaatımıza qarşı düşmənciliyi özünü bürüzə verir, mal-qaramız ermənilər tərəfindən oğurlanır, kəndlərimiz tez-tez atəş tutulur, kənd sakinləri arasında təcavüzün qurbanları artırdı. Şükür bu zülmə göz yuma bilmir, qisas almaq

fürsətindən alısb-yanırıdı. Yeganə istəyi təhsilini başa vurduqdan sonra Naxçıvanski adına hərbi məktəbə qəbul olmaq, hərbçi olaraq Vətənə övladlıq borcunu yerinə yetirmək, doğma rayonuna, kəndinə qayıdaraq erməni qəsbkarlarına amansız divan tutmaq, təcavüzə qurban gedən soydaşlarımızın qanını almaq, Vətənimizin ərazi bütövlüyünü təmin etmək idı.

Armudluq kəndində doğulub boy-a-başa çatsa da, bütün Azərbaycan onun üçün kəndi qədər əziz, doğma idi.

Qeyrat, şücaət nümayiş etdirən Şükür bütün Azərbaycan xalqının sevimlisinə çevrildi. Lələtəpə uğrunda gedən döyüslərdə, göstərdiyi igidliyə, qəhrəmanlıqla görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Həmidov Şükür Nəriman oğluna "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" kimi yüksək ad verildi.

Biz arzu edirik ki, bütün gənclərimiz Şükür Həmidov kimi vətənpərvər və qəhrəman olsunlar.

*Müəllimi Rüstəmov Fazıl Həmzə oğlu*

## ŞÜKÜR HƏMİDOVLA FƏXR EDİRƏM



Mən, gizir Əhmədov Emin Seymour oğlu N saylı hərbi hissənin kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandrinin müavini vəzifəsində xidmət etmişəm. Hal-hazırda həmin vəzifədə xidmət edirəm.

Xidmət etdiyim hərbi hissənin komandiri Aprel döyüsləri zamanı Milli Qəhrəman Şükür Həmi-

dov idi. Onunla xidmət etdiyim üçün mən çox fəxr edirəm. O, bizim bölməyə daim güvənib, bildiklərini bize öyrədib. Aprel ayında düşmənin diversiya qrupları bizim mövqelərimizə basqın etməyə cəhd göstərdi. Ordumuzun ayıq-sayıqlığı nəticəsində düşmən xeyli sayıda itki verərək, geri çəkilməyə məcbur oldu. Daha sonra iri çaplı silahlardan istifadə edərək düşmən güclü təxribata əl atdı. Komandımız polkovnik Həmidov bu təxribatın qarşısını almaq üçün bizi tapşırıq verdi. Onun iştirakı və güclü idarəetməsi

sayəsində biz əks-hücumu keçərək, düşmənin müdafiə xəttini dağlıdıq. 45 dəqiqə ərzində Lələtəpə yüksəkliyini düşməndən təmizlədik. Bizə yüksək döyüş ruhu verən ən başlıca amil polkovnik Həmidovun bizimlə çiyin-çiyinə döyüşməsi idi. Bizim qələbəmizin əsas səbəbi məhz bu oldu. Mən bu gün çox fəxr edirəm ki, komandrim Şükür Həmidovla birlikdə döyüşmüşəm.

*Kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandırı  
Əhmədov Emin Seymour oğlu*

## İRƏLİ, İGİDLƏRİM, İRƏLİ, ƏSGƏR!



Mən hərbi hissəyə gəldiyim ilk gündən hərbi hissə komandiri, polkovnik-leytenant Şükür Həmidov və onun müavini polkovnik-leytenant Seymour Həbibullayev bizlərlə söhbət etdi və öz tövsiyələrini verdi. Daim döyüşə hazır olmağın vacibliyini söylədilər. Hərbi hissə komandirimiz bizimlə həmişə maraqlanır, gələcək döyüslərə hazırlayırdı. Bu da özünü şanlı Aprel qələbəsində göstərdi ki, biz düşmənə qalib gəldik.

Aprel ayının 1-dən 2-na keçən gecə düşmən yenə də təxribat törətmək məqsədi ilə bizim mövqeyimizə

hücum etdi. Biz həyəcan komandası alaraq düşmən hücumunun qarşısını aldıq. Bu zaman çıxdan gözlədiyimiz komanda gəldi. Komandrimiz əks-hücum komandası verdi. Biz irəli hücum etdik, düşməni məhv etdik və Ləlatəpə, yəni Laləiləh yüksəkliyini əla keçirdik. Biz çox sevinirdik, qürur duyurduk.

Bizim sursatımız bitmişdi, bu zaman ehtiyat surtsat istəyəndə, arxamdan tanış bir səs gəldi. Bu komandrimiz, polkovnik-leytenant Şükür Həmidov idi. O, özü bizə sursat gətirmişdi və birbaşa döyüşə özü rəhbərlik edirdi. Bizi: "Irəli igidlərim"- komandası verdi. Bu zaman biz daha cəsarətli və əzmkarlıqla döyüşə atıldıq. Beləliklə, düşmənin canlı qüvvəsi və texnikası məhv edildi.

Biz fərr edirik ki, Milli Qəhrəman polkovnik-leytenant Şükür Həmidovun başlıq etdiyi döyüslərdə iştirak etdik.

Biz biliyik ki, ondan sonraki döyüslərdə də biz qələbə qazanacaqıq. Çünkü bizim Şükür Həmidov kimi komandrimiz və güclü döyüşülərimiz var.

Baş leytenant  
Rzayev Zülfii Zeyni oğlu

## ŞANLI APREL DÖYÜŞLƏRİ



Mən Nəcəfov Üzeyir Hacı oğlu "N" sayılı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı snayper vəzifəsində xidmət etmişəm.

Şanlı Aprel döyüsləri zamanı 4 güllə yarası aldim və hal-hazırda 2-ci qrup Qarabağ əliliyəm. Mən xidmət etdiyim hərbi hissənin komandri Milli Qəhrəmanımız Şükür Həmidov olmuşdur. Onunla xidmət etdiyim üçün çox qürur duyuram. Bizim bölməyə daim güvənir və bizə gərkli qayıq göstərirdi. Daim bizimlə söhbət edir, keçdiyimiz təlimləri yaxından izləyib, bizə lazımlı olan tövsiyələrini verirdi.

Bir gün aprel ayının əvvəli idi. Düşmən yenidən iri miqyaslı təxribat törətdi. Bu təxribatın qarşısını almaq bizim bölməyə tapşırıldı. Biz operativ olaraq düşməni geri oturtduq, bu zaman çoxdandı həsrə-

tində olduğumuz Lələtəpə yüksəkliyini ələ keçirdik. Döyüsləri davam etdirdik, əsas mövqeləri ələ keçirdik.

Bu zaman sursatımız bitmək üzrə idi. Həmin anda arxadan igid komandrimizin səsini eşitdim. «Hə, igidlər, qırın bu şərəfsizləri». Geri baxanda Şükür Həmidovun bizə sursatı məhz özünün gətirdiyinin şahidi oldum. O, bizə qoşuldu, döyüsləri yaxından idarə etməyə başladı. Komandirimin yanında bizimlə ciyin-ciyinə döyüşməsi xüsusi bir stimul yaratdı. Əməliyyat gözlənilməz dərəcədə sürətləndi, heç 40 dəqiqə çəkmədi ki, Lələtəpə yüksəkliyini ələ keçirdik.

Mən, həqiqətən, fəxr edirəm ki, Şükür Həmidovun əsgəri olmuşam. Döyüşə şir kimi atılan komandirimizin döyüşün bizim xeyrimizə həll olunmasında böyük rolu var.

*Şükür Həmidovun əsgəri, Qarabağ əlili,  
Nəcəfov Üzeyir Hacı oğlu*

## CƏSƏDİMDƏN SİPƏR KİMİ İSTİFADƏ EDİN



Mən o vaxt «N» saylı hərbi hissənin kəşfiyyat bölgüsündə xidmət edirdim. Xidmətdə olarkən 2016-ci ilin aprel ayının 1-də axşam düşmən ordusu bizim bölmələri və yaxın yaşayış məntəqələrini atəş tutdu. Düşmən təxribati davam edirdi. Həmin vaxt bizim hərbi hissə komandiri polkovnik Şükür Həmidov bizə təxribatın qarşısını almağımız üçün əmr etdi. Biz təxribatın qarşısını layiqincə alırdıq. Düşmən itki verərək geri çəkilirdi, biz daha da irəlilədikcə düşmən qaçmağa başladı. Çox təəssüf ki, bizim döyüş yoldaşlarımızdan şəhid olanlar vardi. Heç yadimdandan çıxmaz, Şükür Həmidov bizim yanımıza gələrək dedi: «Haydi, mənim igidlərim, irəli. Eşitsəniz məni vurublar, şəhid olmuşam, fikir verməyin. Ancaq irəli, hətta lazımlı gələrsə, mənim cəsədimdən sıpər kimi istifadə edin. Komandrimizin bu sözləri bizi daha da ürəklən-

dirirdi. Düşmən darmadağın olmuşdu. Yalvarırdılar, "sizin Allahınız var, bizi öldürməyin", deyirdilər. Fikirləşmirdilər ki, ilk hücumda keçən bunlardı, biz düşməni məhv edirdik. Düşmənə gələn kömək də dərhal məhv edilirdi. Biz daha da irəliləyirdik, strateji yüksəklikləri və Lələtəpəni ələ keçirdik. Hal-hazırda həmin strateji yüksəkliklər bizim nəzarətimiz altındadır.

İnşallah, torpaqlarımızın geri qalanını da azad etməyə hər an hazırlıq.

Şəhidlərimizə Allah rəhmət eləsin.

*Gizir İsmayılov Oqtay Şahsuvar oğlu*

## QƏHRƏMANLIQ YÜKSƏKLİYİNƏ UCALAN QƏHRƏMAN



Qəhrəmanlıq yüksəkliliyinə ucalan qəhrəman Aprel döyüşləri başlayan zaman Azərbaycanın Milli Qəhrəmanı Həmidov Şükürün rəhbərlik etdiyi hərbi hissənin qərargah rəsi vəzifəsində xidmət edirdim. Aprelin 2-də düşmən təxribata əl ataraq, bölmələrimizə hücum etməyə çalışdı. Lakin polkovnik Həmidovun yüksək idarəetmə bacarığı, döyük peşəkarlığı sayəsində bölmələrimiz düşmən hücumunun qarşısını aldı. Komandrimizin iştirakı ilə əks-hücumu keçərək, Lələtəpə yüksəkliliyini işğaldan azad etdilər.

Türk dünyasının dahi sərkərdəsi Mustafa Kamal Atatürkün bir fikrini yada salmaq istəyirəm: «Tarixdə Vətənin hər qarış torpağını düşməndən qəhrəmanca-sına qoruyan ordular olmuşdur. Bunu edən koman-

Aprel döyüşləri başlayan zaman Azərbaycanın Milli Qəhrəmanı Həmidov Şükürün rəhbərlik etdiyi hərbi hissənin qərargah rəsi vəzifəsində xidmət edirdim. Aprelin 2-də düşmən təxribata əl ataraq, bölmələrimizə hücum etməyə çalışdı. Lakin polkovnik Həmidovun yüksək idarəetmə bacarığı, döyük peşəkarlığı sayəsində bölmələrimiz düşmən hücumunun qarşısını aldı. Komandrimizin iştirakı ilə əks-hücumu keçərək, Lələtəpə yüksəkliliyini işğaldan azad etdilər.

danlar komandirlilik bacarağına sahib idilər. Millət öz övladını onların ixtiyarına verərkən gözləyirdi ki, o komandirlər üzərinə düşən vəzifəni hər vəchlə yerinə yetirmək əzmini seçsinlər. Komandirlilik ancaq bu anlayışla yerinə yetirilir».

Lələtəpənin işğaldan azad olunmasında xüsusi qəhrəmanlıq göstərən polkovnik Həmidov məhz belə komandirlərdəndir. Onun bir komandir kimi döyükənliyi, yüksək iradəsi imkan verdi ki, Aprel döyüşləri zamanı rəhbərlik etdiyi bölmə döyük tapşırığını müvəffəqiyətlə yerinə yetirsin. Milli Qəhrəmanımızın döyüşü idarəetmə bacarığı çoxlarına örnək oldu. Qızıl paqonları qazanmaq üçün qızıl ömrünü sərf edən polkovnik Həmidov qürur yerimiz sayılan Aprel döyüşlərində əsl komandir kimi şücaət göstərdi.

O həm də məharətli idarəçi, cəsarətli, dönməz komandir olduğunu da göstərdi. Onunla ciyin-ciyanə xidmət edən, döyükən və bundan qürur duyan bir zabit kimi deyə bilərəm ki, Aprel döyüşlərində olduğu kimi, gələcək döyüşlərdə də polkovnik Həmidov ən öncül olacaq.

Polkovnik Nəmət Məmmədov

## YAŞASIN AZƏRBAYCAN XALQI!



Mən 2012-ci ilin oktyabr ayında əsgərliyi mi bitirib öz rayonuma qayıtmışam. Elə kiçik yaşlarından hərbçi peşəsinə marağım olduğu üçün heç vaxt itirmədən 2014-cü ildə gizir kimi xidmətə başladım. Uşaqlıqdan ən böyük xəyalim əsgər olmaq, Vətənimə xidmət etmək, şəhidlərimizin qanını, eləcə də 17

yaşında şahid olmuş əmimin qisasını mənfur düshmənlərdən almaq olmuşdur.

Hərb həyatımın ən unudulmaz anını 2016-ci ilin aprelində yaşadım. Döyüş postumuzda olarkən, düşmənin üstümüza, səngərlərimizə hücum çəkdiyini eşitdik və artıq hamımız səngərlərdə öz yerlərimizi tutmuşduq. Hiyləgər düşmənin hücumunun qətiyyətlə qarşısı alındı. Rabitəyə zəng gəldi, rabitənin dəstəyini götürdüm və o səs eşidildi. İlk söz "möhökəm olun, igidlərim, gəbərdin bu diğərəri", oldu. Heç ara

vermədən rabitədə ucadan bir səs eşidildi. "Irəli". Bu komandirimiz Şükür Həmidovun səsiydi və hamını hücuma səsləyirdi. Heç birimiz qulaqlarımıza inanmırıq. 25 ildir həsratlı gözlədiyimiz o əmr gəldi və elə həmin an hamımız səngərlərimizdən mənfur düşmənin üzərinə qartal kimi şığırdıq.

Şükür Həmidov hamidan əvvəl irəli atıldı. Bu hərəkəti, əlbəttə, ikinci heç kim etməzdi. Şükür Həmidovun irəli hücumu, "Qarabağ bizimdi" harayı sanki top gurultusuydu.

Şükür Həmidov yüksək bir təpənin üstünə qalxaraq ərazini qiymətləndirdi. Əsgərlər sual verirdilər: "Komandir yorulmayıb? Komandir islanmayıb?". "Axı o bizdən yaşda böyükdü, heç yorulmayıb, görəsən?" - deyə suallar galıldı.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyev tərəfindən "İgidliyə görə" medalı ilə təltif edildik, ancaq hər kəsin qalbində, beynində bir sual var idi. Bəs Şükür Həmidov necə oldu və yenə rabitəyə zəng gəldi. Rabitəni götürən əsgərin nəyə güldüyü, nəyə sevindiyini heç kim anlamırı və maraqla hamımız nə olduğunu soruşduq. Əsgər uca səslə qışkırdı, komandrimiz Şükür Həmidov "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adına layiq görüllüb. Bu, bəlkə də, eşitdiyimiz ən gözəl xəbər idi.

Bilirəm ki, Aprel döyüşləri Azərbaycan xalqının döyük yaddaşına adını qızıl hərflərlə yazdırdı. Aprel qələbədi, Aprel sübutdu, Aprel faktdı, Aprel Azərbaycanın necə güclü olmasına işarədir.

Yaşasın Azərbaycan xalqı!

Yaşasın cənab Prezident!

*Gizir Əlizadə Ağakışi İlham oğlu*

## VƏTƏN SEVGİSİ

Mən bu gün şücaəti, qəhrəmanlığı və şəxsiyyəti illərə, dillərə dastan olan, kitablara, səhifələrə siğmayan bir insan haqqında danışmaqdə çox çətinlik çəkirəm. Onun haqqında nə qədər çox danışsam da, yenə az danışmış olaram.



Bizim tanışlığımız onun Naxçıvanda xidmət etdiyi dövrə təsadüf edir. Biz çox az görüşsək də, ilk vaxtlardan onun Vətənə necə bağlı olduğunu hiss edirdim. Hərdən hətta onun bu Vətən sevgisini qışqırırdım da. Amma bu cür vətənpərvər bir insanla həyatım bağlılığı üçün çox şanslıydım. Şükür günlən çox hissəsini səngərdə keçirirdi. Elə bir gün yox idi ki, postda dayanan əsgərlərlə görüşməsin. Xidmət etdiyi hər bir ərazidən əsgərinə qayğıkeşliklə yanaşan bir komandir kimi sədasını eşidirdik. Əlbəttə ki, bundan böyük qürur hissi yox idi bizim üçün. Şükür bu günədək ən qaynar, ən gərgin nöqtələrdə xidmət edib. Hər dəfə vəziyyət gərginləşəndə günlərlə evə

gəlməzdi. Hər telefon zəngində "gələcəyəm" sözünü eşitməyin həsrətini o qədər çökirdik ki, biz. Gələndə həyat üzümüza gülürdü. Dünya bizim olurdu.

2016-ci il də bizim üçün həsrət dolu bir il oldu. Düz bir il idi ki, Şükür Füzulidə briqada komandiri vəzifəsində xidmət edirdi. Bəlkə də, bizim ən gərgin, ən çətin günlərimiz məhz Füzulidə keçdi. Hər an Şükürü gözləyən təhlükənin qorxusu ilə yaşayırırdıq. Özü heç nə deməsə də, vəziyyətin getdikcə pisləşdiyini bilirdik. 2016-ci ilin mart ayında vəziyyət ən gərgin nöqtəyə çatmışdı. Ermənilər kəndləri dayanmadan atəş tutmağa başlamışdılar. Evdə belə atəş səslərini eşidirdik. Aprel ayının 1-də Şükürün ad günü idi. Ümidi var idi ki, 1 saatlıq da olsa, evə gələr. Amma vəziyyət gərgin olduğu üçün gələ bilmədi. Aprelin 1-dən 2-nə keçən gecə ətrafi qəribə bir sakitlik bütürmüdü. Sanki firtına öncəsi bir durğunluq var idi. Biz hər şeydən xəbərsiz idik. Səhərə yaxın güclü atışma səslərinə oyandıq. Yenə də nə baş verdiyini bilmədik. Şükürə nə qədər zəng etsəm də, cavab vermədi. Məni qorxu hissi bürüdü.

Atışma getdikcə şiddetlənirdi. 3 hərbçi ailəsi bir yerə toplaşmışdıq. Onlar da hər şeydən xəbərsiz idilər. Camaat arasında gəzən söhbətlərdən eşitdik ki, gecə ermənilər hücumu keçmiş, bölmələrimiz isə onları geri oturdaraq, Lələtəpə deyilən yüksəkliyi düş-

məndən təmizləyiblər. Yenə Şükürə zəng etdim. Bu dəfə cavab verdi. Səsi tamam batmışdı. Qələbə sədalarını onun dilindən də eşitdim. Həmin an bildik ki, müharibə gedir. Düşmənin atlığı mərmilər ətrafımıza düşürdü. Amma oradan çıxməq niyyətim yox idi. Şükür olmadan oradan çıxa bilməzdim. Hamı məni çıxmaga məcbur etsə də, razı olmadım. Şükür üçün ölümə də razı idim. «Buradan Şükürla bərabər gedəcəyəm», deyirdim. Şükür qayıdan günədək yaşamaq nədir, bilmədim. Hər gün mənimcün bir ilə bərabər idi. Allahdan bir istəyim var idi: Şükür sağ-salamat qayitsın. Tanrı onu biza sağ-salamat qaytarı.

Döyüsdən qayıdanda onu ilk gördüğüm anı heç vaxt unuda bilmərəm. Mənimcün dünyada onun qayıdışından böyük sevinc yox idi. Onun Aprel döyüşlərində göstərdiyi şücaət elə ilk gündən Füzuli camaati arasında danışıldı. Mən Şükürün qəhrəmanlığını, şücaətini məhz başqalarından eşidirdim. Bu günədək Şükürün özündən bu barədə heç bir söz ala bilməmişəm. Şükür haqqında hər şeyi, demək olar ki, televiziyanın, internet səhifələrindən öyrənirdim. Şükürün göstərdiyi qəhrəmanlıqla cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev yüksək qiymət verərək, onu «Azərbaycanın Milli Qəhrəmanı» kimi yüksək adla təltif etdi. Dündür, Şükür qayğıkeş ata və ailə başçısı kimi öz şəxsiyyəti və vətənpərvərliyi ilə

hər zaman bizim üçün qəhrəman olub. Amma bu gün o, həm də xalqın qəhrəmanıdır. Xalq da hər zaman belə qəhrəmanlara ehtiyac duyur. Məhz bu qəhrəmanların sayəsində işğaldə olan bütün torpaqlarımız düşməndən təmizlənəcək, üçrəngli bayraqımız bütün tarixi torpaqlarımızda dalgalanacaq!

Mən də Milli Qəhrəmanımızın ömür-gün yoldaşı  
Könül xanımın duyğularını şeirimlə qələmə aldım.

**Olsun**

Vətən gözün bu gün sizə dikibdir,  
Azərbaycan igidləri var olsun!  
Haqq uğrunda şirin candan keçənə  
Haqqın özü daim havadar olsun.

Nə ölümdən, nə itimdən qorxdunuz,  
Bayraqımı sinənizə sıxdırınız,  
Lələtəpə zirvəsinə çıxdıınız,  
Zirvələrdə nə boran, nə qar olsun.

Torpağıma gözün dikən yağınıñ,  
Qarşımızda dizin bükən yağınıñ,  
Sifətinə ölüm çökən yağınıñ  
Dünya-aləm qoy başına dar olsun.

Ya gəlməli qoca dünya ağila,  
Ya da gərək mehvərindən dağila.  
Şeirim dönsün əfsanəyə, nağıla,  
Şöhrətiniz yerə-göyə car olsun.

Şair, könül yenə qonub budağa,  
Şükr oxuyur bu dövrana, bu çağ'a.  
Qarabağda bayraq sancıb bir dağa,  
Şeir deyək, kaman olsun, tar olsun.

*Şükür Həmidovun həyat yoldaşı*  
*Könül Həmidov*

**QAZAXIM,  
DURUR KEŞİYİNDƏ GÖYƏZƏN DAĞIN!**



*"Göylərə baş çəkir Göyəzən dağı"*

**Qazaxım mənim**

Cənnət qucağısan bu yer üzündə,  
Əbədi baharsan, Qazaxım mənim.  
Dünyada min gözəl diyar içində,  
Ən gözəl diyarsan, Qazaxım mənim!

Durur keşiyində Goyəzən dağın,  
Göyçə sol tərəfin, Borçalı sağın.  
Qərbin qapısıdır yaşıl oylağın,  
Çox ellərə yarsan, Qazaxım mənim.

Anadil ötüşən Qarayazın var,  
Neçə mərd oğulun, neçə qızın var.  
Qarşıda hələ çox güllü yazın var,  
Zirvələri qarsan, Qazaxım mənim.

Şairlər oylağı, vurğunlar yurdu,  
Qoynunda dəhilər məclislər qurdı.  
Ürəyim adını döyündü, vurdu,  
Nə yaxşı ki varsan, Qazaxım mənim!

Nə zaman adını az tutsam əgər,  
Özümü yalanla ovutsam əgər,  
Nə zaman mən səni unutsam əgər,  
Məni unudrasan, Qazaxım mənim.

Səsləndim, səs gəldi Avey dağından,  
İgidlər boylanır Ordu bağından.  
Türkün oylağışan əzəl çağından,  
Yenilməz vüqarsan, Qazaxım mənim.



*Qazax Rayon İcra hakimiyətini başçısı Racib Babaşov*

«Mən də qazaxlıyam. Hələ bizim eradan əvvəl I əsrda Roma sərkərdəsi böyük Pompeyin hücumu zamanı Qazax ərazisində, Kür sahilində ulu alban babalarımızın qəhrəman döyüşü zamanı Alban dövlətinin başçısı Uruzun qardaşı Qasid Pompeyə üzbəsürət ölümün gözünə dik baxaraq, vuruşub qəhrəmancasına həlak olur.

O, Qazax ərazisində Vətən uğrunda canından keçən ilk şəhid olur. Qazaxlılar doğma yurda çox bağlıdır. Güləmail xanım demiş: Axı, Qazaxa cəsur əsgər kimi Goyəzən dağı keşik çəkir. Qazaxlılar

mərddirlər, özlərinə inanır, torpağa bağlıdır, torpağa köklənən sədəfli saz-sözdülər. Poeziyanın sönməz günəşi «Göylərə baş çəkir Goyəzən dağı» deyən Səməd Vurğun diyarında Artilleriyanın Allahı olan Əliağa Şixlinski torpağında, Sovet İttifaqı Qəhrəmanı Museyib Allahverdiyev ocağında işlədiyim üçün qürur duyuram.

Mən də bu comərd Qazax əhalisi ilə işlədiyim üçün özümü qazaxlı hesab edirəm. Qazax mahalının hər bir şəhidi və döyüşdə yaranmış hər bir hərbçisi üçün qürur hissi keçirirəm. Güləmail Muradin şəhidi-lərimiz və igidlilik göstermiş hərbçilərimiz haqqında yazdığı bu əsərlər və şeirlər Vətən nəğməsidir».

## GÖRƏ BİLƏCƏMMİ BİR DƏ QAZAXI? Kənan Məmmədli

### Müjdəli xəbərlər

Günəşli-gündüzlü bu yol Qazaxa sarı...  
Yollar siltaş uşaqların qolları  
Dolanır boynuma... İşığa sarı...  
Kiçik cillənin cığırındayam,  
Baharın sorağındayam.  
Yolların izində, dolayında  
Müjdəli xəbərlər  
Özlərini çıçəklərə çırpı...  
Döyür yazın qapısını,  
Düzülür çıçəklər  
Gündüzün pəncərəsinə sarı...  
Yenə qələmim süngüyə çevrilir,  
Vərəqləri şumlayıb, duyğulara  
Süfrə açır...  
Damarımda qan ərkəsöyüñ uşaq kimi,  
Daşmış dağ çayları tək  
Çalxalanır...  
Yurdun-yuvanın o gözəl  
Çöllərindən  
Ozandan gələn saza döndü.  
Şair nələr çəkdi yağı düşməndən?



Məmmədli Kənan Natiq oğlu

Bahar müjdəli Qaranquşa,  
Yaza döndüm..., döyünən ürəyim,  
Dinən dodağım mənim,  
Əsgərliyə gedən oğlan...

Vətən yolunu gözləyir,  
Əsgərliyə gedən oğlan!  
Polad qolunu gözləyir,  
Əsgərliyə gedən oğlan!

Anan üçün balasan sən,  
Bir alınmaz qalasan sən.  
Tarixlərdə qalasan sən,  
Əsgərliyə gedən oğlan!

Əsgərlik bir rəşadətdir,  
Yurda, elə məhəbbətdir.  
Bir gözəl sənə həsrətdir,  
Əsgərliyə gedən oğlan.

Nə gözəldir səndə vüqar,  
Enli kürək, boyu çınar.  
Qara gözün alov saçar,  
Əsgərliyə gedən oğlan!

Salamlayır sabah səni,  
Vətən bilir pənah səni!  
Qoy qorusun Allah səni,  
Əsgərliyə gedən oğlan!

Kənan Məmmədli 1993-ci ildə Bakı şəhərində ziyanlı ailəsində anadan olub.

Atası Məmmədov Natiq Şaxi oğlu Neft Akademiyasında müəllim işləmiş, bir neçə ixtiranın müəllifi, 20 Yanvar hadisələrinin şahididir, 1988-ci ildən ölkədə baş verən olayların içərisində olmuşdur.

Anası Həsənova Gülayə Ziyad qızı 1984-cü ildə BDU-nun fizika fakultəsini fərqlənmə diplomu ilə bitirib. Aspiranturaya daxil olub, Moskva şəhərində elmi-tədqiqat institutunda elmi işini işləmiş, hər zaman azərbaycanlı olaraq, Vətəninə bağlılığını nümayiş etdirmiş, 1988-ci ildə başlayan hadisələrə biganə qalmamışdır. 20 Yanvar hadisələrində Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlmiş, səsini orada qaldırmış, minlərlə azərbaycanlı ziyalısının səsinə qatmış bu hadisələrə siyasi qiymət verilməsi tələbilə Moskvada yürüşün iştirakçısı olmuşdur. 1990-ci ildə elmi işini müvəffaqiyyətlə müdafiə edərək BDU-da Elmi işçi olaraq çalışmışlığı başlamışdır.

Ermənistanın elan olunmamış müharibəsi ölkəmizin bir çox rayonlarının, Qarabağın şəhər və kəndlərinin işğalına gətirib çıxarmışdı. Elə həmin dövrda Qazax rayonunun da bir neçə kəndi, o cümlədən dağların qoynunda axar-baxarlı, füsunkar təbiətli, buz bulaqlı, Goyəzən dağı ilə göz-gözə baxan, rayonun ən yüksək zirvəsi olan Satılmış dağının ətəyində məskən tutmuş Qızılhacılı kəndinin erməni faşistləri tərəfindən talan edilməsi və daha sonra yandırılması, hələ dünyaya göz aqmamış Məmmədli Kənanın anasına güclü zərbə olmuş, valideynlərinin məcburi köçküñ hayatı onu sarsılmışdı. Ana laylalarında bu hadisələr bayatlaşmış, oğlu ilə qururlanaraq, onu "düsmən

toxmağı” deyə, öymüşdur. Sonralar valideynləri ilə birlikdə Qazax rayonuna köçən Kənan Qazaxın füsunkar təbiatını sevmiş, Qızılhacılı kəndindən yurd yerlərinə uzaqdan həsrətlə baxan ananın göz yaşlarınıñ şahidi olmuşdur. Əlinə oyuncaq silah alaraq Ermanistana tuşlayıb: “Dış-dış, hamisini qirdim,” deyib anasını sakitləşdirməyə, ümidiłندirməyə çalışmışdır.

2011-ci ildə Qazax şəhər 1nömrəli orta məktəbini əla qiymətlərlə bitirən Kənan Məmmədli Azərbaycan Neft Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər, iqtisadiyyat, sənayenin təşkili və idarə olunması fakültəsinə qəbul olunmuş və 2015-ci ildə oranı müvəffəqiyyətla bitirmişdir. Təhsilini Türkiya universitetlərində davam etdirmək üçün sənəd vermiş və yüksək bal toplamışdır. Lakin “əvvəl Dövlətimə, Vətənimə olan borcumu verməliyəm, sonra təhsilimi davam edəcəyəm” deyə, qərar verdi və belə də etdi.

2015-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə yola düşdü. Ana onu Allaha əmanət edib “yaxşı yol” dedi. Əsgərlik dövründə o top atıcılığı üzrə ixtisaslaşdı. Sirləri mükəmməl öyrəndi. Xidmət yoldaşlarının sevimliyi oldu, bildiklərini onlara öyrətməyə çalışdı.

Ananın hər zaman düşündüyü başına gəldi. Onun xidmət etdiyi hərbi hissənin də qatıldığı Aprel döyüşləri başladı. Elə, obaya, yurd-yuvaya, torpağa bağlı olan Kənan Məmmədli. O, top-tüfəngin, mərmi-

lərin, alovun içində düşünür ki, “görəsən bir də Qazağı görə biləcəmmi.”...

İlahi bu gəncdə elə, obaya, torpağa, vətənə sevgiye bax... Mən də bu yurd-yuva sevgisini “Görə biləcəmmi bir də Qazağı” şeirimlə sizlərə eşq olsun deyirəm əzizlərim...

### Görə biləcəmmi bir də Qazaxı?

Aprel döyüşüydü, bahar gəlsə də  
Hələ getməmişdi qışın sazağı.  
Alovun içində, odun içində,  
Bir fikir keçirdi mənim başımdan,  
Görə biləcəmmi bir də Qazaxı?

Kimi yixılırdı, kimi dururdu,  
Qulaq tutulurdu atəş səsindən.  
İgidlər irəli atlıldalar,  
Qorxmayıb ölümün od nəfəsindən.  
Neçə qurban verib, alırdıq amma  
Hər qarış təpanı, hər addım dağı.  
Atəş aça-aça düşündürüm mən:  
Görə biləcəmmi bir də Qazaxı?

Komandır «Irəli» deyib qışqırır,  
Ancaq eşidirdik bu bircə sözü!

Neyin bahasına olursa-olsun,  
O gün almaliydiq Lələtəpəni,  
Ali Baş komandan demişdi özü!  
Bizim olacaqdı, şübhəsiz, zəfər,  
Qoyub qaçacaqdı mövqeyin yağı.  
Bir sual çıxmırıldı amma beynimdən,  
Görə biləcəmmi bir də Qazaxı?

Aldıq Lələtəpə yüksəkliyini!  
Üçgünlük döyüşlər yetişdi sona!  
Neçə döyüşümüz şəhid oldular,  
Baxmayıb ölümə, baxmayıb qana.  
Hər əsgər yenilməz bir igid oldu,  
Düşmənin başında şimşək tək çaxdıq.  
Axır ki, müqəddəs üçrəng bayraqı  
Biz Lələtəpənin başına taxdıq!  
Basdıq bağımıza ana torpağı.  
Amma çıxmamışdı hələ başımdan,  
Üç gün öz-özümə verdiyim sual:  
Görə biləcəmmi bir də Qazaxı?

Məni qınamayın, əziz dostlarım,  
Vətənin hər yeri əzizdir mənə!  
Mən "ana" demişəm Azərbaycana,  
Demişəm, deyirəm, deyacəm yenə!  
Ancaq Qazax adlı bu torpaq, bu yer,  
Mənim səcdəgahım, qibləgahımdır,

Doğulduğum ocaq, böyüdüyüm yurd,  
Xoş gündə, dar gündə bir pənahımdır.  
Çəkilsin Vətənin üstündən bulud,  
Bitsin müharibə, əzilsin yağı.  
Qoy bir də heç zaman düşünməyim mən,  
«Görə biləcəmmi bir də Qazaxı?»

Aprelin 7-nə qədər oğlundan bir xəbər almayan ana hansı hissələri yaşayar? Təmkinini pozmadan "Allah bilən yaxşıdır. Özünün arzusu idi "dış-dış" erməniləri qırmaq" deyib, Allaha əmanət etdi oğlunu.

Hadisələrdən az sonra məzuniyyətə gəldi. Çox qürurlu idi, döyüşlərdə ürəklə, könüllə iştirak etmişdi, sanki borcunu qaytardığına sevinirdi. Heç nəyi təfsilatı ilə danışmadı, "olmaz" dedi, "amma çox iş gördük, maşallah, ordumuz hər şəyə qadirdir", dedi Kənan.

Hadisələrdən sonra tək oğul olduğu üçün yerini dəyişmək qərarına gəliblər. O "hərədən bir dənədir, kim tək deyil? Əsgərin yeri elə buradır" deyib, döyüş yoldaşlarından ayrılmadı.

"Anam göz yaşı töksün, Yurt həsrəti çəksin məndə döyüsməyim, kim döyüşsün?" Təşəkkürlər, fəxri fərمانlarla döndü Kənan Məmmədli həqiqi hərbi xidmətdən.

Kənan Məmmədli 2017-ci ildən öz ixtisası üzrə Polşanın Opole şəhərində magistratura təhsilini davam etdirir. Keçdiyi sağlam həyat məktəbi onu zəhmətə

səsləyir, məcbur edir ki, həmdə işləsin, öz çörəyini özü qazansın.

Məqsədi Vətəninin, iqtisadiyyatının inkişafında az da olsa, öz töhfəsini vermək, vətəninə layiqli oğul olmaqdır.

Ananın qururlanmağa, hərbi xidmətə gedənlərə Ana öyüdü verməyə haqqı vardır.

El-obasına, torpağına bağlı, vətənini sevən bu xanımla mən də həmişə dərdləşəndə deyirdim: "Vətən dərdini bilmirəm kimə deyim mən?" O da deyirdi ki, "mənə de, bacın Gülayəyə de".



*Qazax Rayon İcra  
Hakimiyyəti başçısının  
müavini Gülayə Həsənova*

### Bilmirəm, dərdimi kimə deyim mən?

Başa düşməyirsə əgər yarı-yar,  
Bilmirəm, dərdimi kimyə deyim mən?  
Dərdimi danışsam bağrı yarilar,  
Bilmirəm, dərdimi kimə deyim mən?

Tək-tənha nə qədər dərd daşıyıram,  
Tapmiram başqa bir fərd, daşıyıram.  
Bilin ki, dərdləri mərd daşıyıram,  
Bilmirəm, dərdimi kimə deyim mən?

Deməyin «dərdinin harası dərin?»  
Ağrı üzdədirse, qarası dərin.  
Mənim dərdlərimin çarası dərin...  
Bilmirəm, dərdimi kimə deyim mən?

Bilməm, nədən fələk mənə kəm baxdı?  
Şeytan qulağına dünyani taxdı.  
Vallah, qınamayın dağ olan baxtı,  
Bilmirəm, dərdimi kimə deyim mən?

Bir əlim, bir başım, yoldaşındı dərd,  
Ürəyimdə donan göz yaşımı dərd,  
Sırrımı daşıyan sirdaşındı dərd,  
Bilmirəm, dərdimi kimə deyim mən?

Deməyin gül dərdi, çəmən dərdidi,  
Saralan qərənfil, süsən dərdidi.  
İkiyə bölünmüş Vətən dərdidi –  
Bilmirəm, dərdimi kimə deyim mən?

## VƏTƏNİMLƏ YAŞAYIRAM



*Abdullayev Məhərrəm İlham oğlu*

Biləndə ki, Məhərrəm İlham oğlu Ağstafa rayonunun Yuxarı Göyçəli kəndindəndir, bir anlıq Yuxarı Göycədən olan Azərbaycanın Milli Qəhrəmanı Novruz Əliyullah oğlu xəyalımdan keçdi. Xəyallar məni qoynunda böyüüb-başa çatdığını, havasını udub,

cörəyini yediyim, isti yuvam, ocağım, vüqarım, ana torpağım Ağstafama apardı.

Ellərin vüqarıdır,  
Dillərin şüarıdır.  
Təmizlik diyarıdır  
Paklıq, səfa torpağı –  
Ağstafa torpağı.

Vəfalıdır dostlara,  
Düz əhdə, saf ilqara.  
Bütün vafadarlara  
Bura vəfa torpağı –  
Ağstafa torpağı.

Gəlsə əgər düşməni,  
Müxənnəsə yağıya  
Bu yurd cəza məskəni,  
Bu yurd cəfa torpağı –  
Ağstafa torpağı.

Suyu ələm dağıdır,  
Havası qəm dağıdır,  
Sağlamlıq ocağıdır,  
Bu yer şəfa torpağı –  
Ağstafa torpağı.

Məhərrəm Abdullayev 1990-ci il aprel ayının 27-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində anadan olub. 1996-ci il sentyabrın 1-də Namiq Həmzəyev adına tam orta məktəbin birinci sinfinə daxil olmuşdur.

2007-ci il may ayının 25-də həmin məktəbin 11-ci sinfini bitirmişdir.

2008-ci il aprel ayının 27-də Dövlət Sərhəd Xidmətinin «N» sayılı hərbi hissəsinin 12-ci zastavasında əsgəri xidmətini başa vurmuşdur.

2012-ci ildə gizirlik kursuna daxil olmuşdu.

2013-cü ildə gizirlik kursunu bitirmiş, Müdafiyyə Nazirliyinin Bakı şəhərində yerləşən «N» sayılı hərbi hissəsinə təyinatla göndərilmişdi.

2013-cü ildə Füzuli rayonunda yerləşən «N» sayılı hərbi hissəsinə təyinatla göndərilmiş, 2016-ci il aprel ayının 4-də düşmən təxribatının qarşısını alarkən Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi istiqamətində düşmənin atdığı ağır artilleriya və idarə edilən raket kompleksinin mərmilərinin partlayışı nəticəsində ağır yaralanmışdır. 2-ci qrup Qarabağ qazisidir.

“Vətənim və xalqımın uğrunda, bayraqım uğrunda döyüşmüşəm, bununla fəxr edirəm. Mən Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənov tərəfindən aşağıdakı medallarla təltif olunmuşam:



"AZƏRBAYCAN RESPUBLİKASI  
SİLİHİ QUVVAHLORUNN  
95 İLLİYİ" yubiley medallı



«FƏDAİ»  
medallı



No. 763



"Vətənimlə fəxr edirəm"- deyən Məhərrəmi  
 "Vətənimlə yaşayırıam" şeirlə salamlayıram.

## Vətənimlə yaşayırıam

Saf məhəbbət vurğunuyam,  
 Dözüm, taqət vurğunuyam,  
 Mən təbiət vurğunuyam,  
 Çəmənimlə yaşayırıam.

Səslər məni düzüm, çölüm,  
 Neçə-neçə gözəl gülüm...  
 Qərənfilim, qızılğülüm,  
 Süsənimlə yaşayırıam.

Dərdimin bir kor gözsən,  
 Dilimin sən lal sözüsən.  
 Həsrətimin lap özüsən,  
 Küsənimlə yaşayırıam.

Aman verdin qəm öyünə,  
 Sədd çəkilib toy-düyünə...  
 Yox ümidiim gələn günə,  
 Dünənimlə yaşayırıam.

Sinə gərdim hər möhnətə,  
 Çox əzaba, əziyyətə...  
 Düşsə də yolum qurbətə,  
 Vətənimlə yaşayırıam.

## VƏTƏN QAZISI



*Daşdəmirov Əfşan Nüsrəddin oğlu*

O, 1988-ci il noyabrın 25-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1995-ci il Qazax rayon Xanlıqlar kənd Şəmistan Şahvələdov adına tam orta məktəbin birinci sinfinə qədəm qoymuş, 2006-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2007-ci ildə Qazax rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmət etmək üçün

Ağdam rayonunda yerləşən «N» sayılı hərbi hissəyə göndərilmişdir. 2008-ci ildə xidmətini başa vurub, həmin hərbi hissədən Qazax rayonu hərbi komissarlığına göndərilmişdir. 2011-ci ildə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzinin gizir hazırlıq kursuna daxil olmuşdur. Kursu kəşfiyyat tağım komandri kimi bitirdikdən sonra Beyləqan rayonunda yerləşən «N» sayılı hərbi hissənin kəşfiyyat bölüyüne kəşfiyyat tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Bölüğün tərkibində bir çox tapşırıqları yerinə yetirmiş, bir çox beynəlxalq kurslarda olmuş, 2014-cü il təlim-tədris mərkəzində snayper tağım komandiri vəzifəsinə təyin olunmuşdur. Snayper tağım komandri vəzifəsində bir çox yerli və beynəlxalq kurslar keçmiş və bir çox tapşırıqlar yerinə yetirmişdir.

2013-cü ildə Müdafiə naziri Zakir Həsənovun əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubiley medalı ilə təltif olunmuşdur.

2015-ci il Müdafiə Nazirliyinin əmri ilə Fizuli rayonunda yerləşən «N» sayılı hərbi hissəyə göndərilmiş. Həmin hərbi hissədə də bir çox mü Hüüm tapşırıqlar yerinə yetirmişdir.

“2016-ci ilin Aprel ayında düşmən təxribatının qarşısını almaq üçün yuxarı komandanlıq tərəfindən



əmr aldım. Mən döyüş yoldaşlarımla birlikdə düşmən təxribatının qarşısını almaq üçün dərhal silahlandım. "Irəli" komandası almışdım. Həmin vaxt mən qrup komandiri idim". O günləri Əfqan belə qələmə alır. Gizli döyüş gedərkən Əfqan səhərə yaxın güllə yarası almاسına baxmayaraq, yarasını sarıyib silah yoldaşlarını tək qoymayıb "irəli hücum" - deyə əmr vermiş və düşmən üzərinə hərəkət keçmişdilər. Səhər 7:30 radələrində Əfqan yenidən ağır yaralanır. Döyüş yoldaşları onu döyüş sahəsinin yaxınlığında yerləşən 214-cü hərbi hospitala aparırlar. Orada ilkin hərbi yardım göstərilərək, helikopterlə baş klinik hospitala göndərilir. Bir neçə əməliyyatdan sonra həkimlərin söyi nəticəsində Əfqanı həyata qaytarmaq mümkün olur.

Əfqanın yaraları ağır olduğu üçün 2016-ci ilin dekabrın 30-u Müdafiə Nazirliyinin əmri ilə ehtiyata buraxılır. Hazırda təqaüdüdür. "Təqaüdü olduğuna baxmayaraq Azərbaycanımızın bütövlüyü uğrunda canımı qurban verməyə hazırlam və bu mənim üçün şərəf olar", deyir igid Əfqan. Mən isə ona "Zamanın qazisi" deyirəm.

Aprel döyüşündə Lələtəpədə  
Güllələr tutmuşdu dörd bir yanını,  
Kimi qazi olub qanından keçdi,  
Kimi şəhid olub verdi canını.

Bunu bəxt istədi, sən qazi oldun,  
Amma hazırlıydın şəhid olmağa.  
Vətənin bir qarış torpağı üçün,  
Öz canından keçən igid olmağa.

İgidlər diyari qədim Qazaxdan,  
Almışdır bu gücü, bu qüdrəti sən.  
Dilboz at belində ata-babadan,  
Görmüşdün vətənə məhəbbəti sən.

Qanında Atilla, Metedən gələn  
Yenilməz türklərinnidəsi vardır.  
Döyüş toplarının ölməz Tanrışı  
Əlağa Şixlinin sədası vardır.

Tarixi qılınclada yanan kişilər,  
Sənin tek igidlər qoyub gedibdir.  
Xain yağlılara aman verməyib,  
Düşmənin gözünü oyub gedibdir!

Əfqan, bu çağın da qazisi sənsən,  
El-oba qeyrəti daşıyırsan sən!  
Şəhid dostlarının əvəzinə də  
İndi döyüşürsən, yaşayırsan sən!

\*\*\*

Əsər boyu hər cümlədə dayandım, arxadakı cümlələrə boylandım, sətirlərə baxdım. Hər bir cümlənin,

hər bir sətrin, obrazların Vətən sevdasından güc aldığı min şahidi oldum. Bu yazını bitirənə qədər bir şeyi anladım: Vətən sevdasından üstün sevda yoxdur. Və bu sevdanın ifadəsi azm, mübarizədir. Mübarizələrdən yetişən ulu millətim nə qədər ki, Samid İmanovlar, Murad Mirzəyevlər, Şükür Həmidovlar yetirir, heç vaxt heç bir vəchlə heç bir sinaqdan üzü qara çıxmayaçaq. Bizə əmanət olan Ana Vətən-Azərbaycanın gələcəyinin parlaq olacağına tam qəlbimlə inanıram. Əminəm ki, Ali Baş Komandanımızın rəhbərliyi, ordumuzun şücaeti ilə işğal altında olan torpaqlarımız geri alınacaq. O zaman narahat yatan ruhlar rahatlıq tapacaq. O gün çox uzaqda deyil. Yaşasın Azərbaycan!

Arxam, həyanım olmaz,  
Tabım, tavanım olmaz.  
Olmasan, canım olmaz,  
Ay mənim canım, yaşa,  
Azərbaycanım, yaşa!

Dövlətimizin keşiyində duran, kirpiklərindən hasar hörən sərhədçilərimizə də eşq olsun deyirəm!..

Əlində avtomat, çiycin-çiycinə,  
Vətən sərhədində duran əsgərlər!  
Günəş doğanacan nə dinclik bilən,  
Nə kirpik-kirpiyə vuran əsgərlər.

Vətənə yad gözlə baxanlar olsa,  
Qılınc tək çatarsız qaşlarını!  
Üçrəngli bayraqa əymisiz yalnız,  
Qürurla ucalan başlarınızı.

Başınız üstündə ulduzlu səma,  
Siz nəyi düşünüb anırsınız hey?!  
Siz də bu torpağın ulduzlarısız,  
Gecələr sübhədək yanırsınız hey!

Silahınız sazdır sinəniz üstə,  
Səssiz oxuyursuz Vətən havası.  
Siz varkən zəfərlə sonuclanacaq,  
Düşmənlər başlayan torpaq davası.

Təkcə torpağın yox, sizlər həyatın,  
Sülhün keşiyində dayanmışınız.  
Durmusuz müqəddəs məzarlar üstə,  
Körpə beişiyində dayanmışınız.

Səmada quşları, yerda gülləri,  
Bəhrəli bağları qoruyursunuz.  
Keçmişin, bu günün keşiyin çəkir,  
Gələcək çağları qoruyursunuz.

Çox da uzaq deyil qələbə günü,  
Sədasi ürəkdə, izi yoldadır.  
Nə qədər ananın qulağı səsdə,  
Nə qədər gözəlin gözü yoldadır.

Əsgər oğullarım, qoy Tanrı özü,  
Sizi hifz eləsin qada-baladan!  
Bu çətin, şərəfli xidmətinizdə,  
Köməyiniz olsun böyük Yaradan!

Bəli, Azərbaycanın dahi oğlu Ulu Öndər Heydər Əliyev demişdir: «Şükürlər olsun ki, yurdumuza, respublikamıza, xalqımıza çoxlu şeirlər, mahnilər, çoxlu musiqi əsərləri həsr olunmuşdur. Onların hamısı gözəldir, hamısı bizi sevindirir. Ən başlıcası isə, yurdumuza, vətənimizə – Azərbaycana həsr olunmuş hər bir belə mahnı, hər bir belə musiqi insanlarımızda, məsələn, şəxşən məndə vətənpərvərlik hissi, iftixar, sevinc hissi doğurur ki, bizim Azərbaycanımız var, Azərbaycana həsr edilmiş belə mahnilər, şeirlər var və bu gün müstəqil, azad Azərbaycan var!».

Yaşasın müstəqil, azad Azərbaycan!  
Qələbə müjdən mübarək, Azərbaycan!

## TÜRK QARDAŞIM

Azərbaycan Ordusunun 100 yaşını qeyd etdiyimiz bir vaxtda bolşevik-daşnak hərbi birləşmələrinin 1918-ci ildə xalqımıza qarşı törətdikləri qırğınılar zamanı köməyimizə gəlmış Qafqaz İsləm Ordusunu, Ənvər Paşanı, Nuri Paşanı, qəhrəman türk əsgərlərini unutmaq olmaz. Qardaşlarının harayına gəlmış, vuруşmuş, canını əsirgəməmiş qəhrəman türk əsgərini saygıyla, minnətdarlıqla yad edirik.

«Qafqaz İsləm Ordusunuq biz,  
Qardaş Azərbaycanda qalib izimiz».  
Qələmim yazır...  
Xəyalın qanadında  
Yola çıxdım,  
Sevinci itirdim uca dağlarda.  
Elə orada daş olub qalasıydım.  
Söyləyin,  
axmaya bilərmi  
gözlorimin yaşı?  
Qardaş Azərbaycanda qalib izi  
dalğın xəyalının,  
dövr edir aləmi.

Xəstə könlüm ahu-fəğan eyləyir,  
Dil açıb dərdimi bəyan eyliyir.  
Ürək gülüşünü boğur əlləriylə,  
Türk oğlu Nuru Paşaları  
İtirdik o təlatümlü illərdə.  
Ax, nələri itirmədik dəli sellərdə,  
Çaşbaş düşən xəyyalarım nədən desin,  
Nədən yazsın axı?  
Açılır qəlbimin qəm vərəqləri.

Ey Rəbbim,  
sənə yalvarıram,  
Çəkilsin qələmimdən  
Ayazlı-buzlu şaxtalara...  
Çağır gəlsin,  
Bu meydana  
Aşıq Cünunu.  
Bir «Cəngi» havası çalsın,  
Hürküdüb,  
igid dəliləri oyatsın.  
Şəhid qəhrəmanların  
Ruhunu oxşayıb oxusun.  
Nəğmələrdənşəir çələngi toxusun.  
Neynim, kimi sürünür,  
Kimi yaşayır, kimi bezir.  
Dünyanın yükünü çəkməyə  
Kimi dözür, kimi azır...

Bakı torpaqları uğrunda  
Can verən qəhrəman,  
Türk qardaşlarım,  
29 yaşı Nuru Paşadan  
Soraq gözləyən,  
Ey türk qardaş-bacılarım,  
Mələl-müşgül xiyaban gəzirəm.  
Qərib-qərib bu dağlardan ötdülər,  
deyirəm.  
Burda sərin bulaqlardan  
əyilib su da içdilər...  
Qılınc da oynadıb,  
Zəfər də caldılar.  
Sən ey əziz, mehriban şəhərim,  
Sənə qardaş olub  
Qarsım, İstanbulum.  
İntiqam duyuram keçmişinizdən.  
Keçmişinizi düşünüb xatırladıqca,  
Zülmət dünyasını yada saldıqca,  
Kin, qəzəb yaranır ötən günlərə.  
Kök-köməcli yurdumun igid övladları,  
Babalarımız kimi  
kökümüzü qoruyaq!  
Bir deyək, bir yerdə  
qılınc çalaq  
Tanutmaq üçün  
Dünyaya kökümüzü.

Türk qardaşım,  
Xəyalım hey türk ellərin  
dolanar, gəzər.  
Hər yanım göz oxşayan  
mənzərələr.  
Zəfər kitabında adın,  
Özüm türk, qibləm Quran.  
Sən ulusan, Oğuz babam.  
Əlini ver, dərələr keçim,  
bələnlər aşım.  
Aç qollarını, dola boynuma,  
torpağınızı birgə dolaşaq.  
İki canda bir ürək  
Türk qardaşım...  
Birgə coşaq.  
Türk qardaşlarına məktubum  
«Türk qardaşım» şeirim olsun.

## VƏTƏNİM

Bağımin çiçayı, laləm süsənim,  
Ruhumu oxşayan çölüm, çəmənim.  
Dağımın örəpəyi, dumanım, çənim-  
Vətənim!

“Rast”ım, “Çargah”ım, “Şur”um, “Qatar”ım,  
Nizamim, Füzulim, Hadim, Nigarim,  
Səmədim, Müşfiqim, o Şəhriyərim,  
Anamsan, ey mənə “bala” deyənim-  
Vətənim!

Ümməna dönsə də, gözümün yaşı,  
Hələ də atılır sənə yad daşı...  
Ulu tariximin ayıq yaddaşı,  
Məndən sevgi görüb, məni sevənim-  
Vətənim!

Mənim bəxt ulduzum, ey alın yazım,  
Kəsərli qılıncım, havalı sazım.  
Xəzərim, Tərtərim, Kürüm, Arazim,  
Mənim Göyəzənim, göyü əzənim-  
Vətənim!

Əsir Qarabağım fəlakətdədir,  
Mən indi biliram fəlakət nədir.  
Qarğış eyləyirəm tək bircə sətir  
Qoy olsun Quranım düşmənə qənim!  
Vətanım!

## DURNA LƏLƏYİLƏ YAZACAĞAM MƏN

O aprel səhəri niyə görəsən,  
Buludlar üstünə qondu durnalar?  
Torpağı ana tək bağrina basan,  
Bir şəhidin görüb dondu durnalar?

Əlində qumbara tərha şəhidi,  
Göydə ağlayırdı qərib durnalar.  
Ana tək, bacı tək saçın yolurdu,  
Lələyin çöllərə sərib durnalar.

Yağış tək yağırdı gözlərindən yaş,  
Şəhidin nəşini yuyurdu sanki.  
Durnalar o səhər insan olmuşdu,  
Durnalar şəhidi duyurdu sanki.

Belə görməmişdim heç durnaları,  
Getdiyi yolundan geriyə dönən.  
Bəyaz lələkləri qar kimi yağan,  
Ağlaşa-ağlaşa dəliyə dönən.

Axırı düzülüb öz qatarına,  
Bir matəm havası çalıb getdilər.  
Cismini tapşırıb ana torpağı,  
Şəhidin ruhunu alıb getdilər.

Gözlərim cüt bulaq, dolduqca dolsun,  
Ölsəm də, gözümü bağlamasınlar.  
Allahım, qoy mənə nə olur - olsun,  
Şəhid anaları ağlamasınlar.

Bir ana qəlbinin fəryadı ilə,  
Düşmənin səfini pozacağam mən!  
Zəfər nağməsini Cıdır düzündə,  
Durna lələyilə yazacağam mən.

## AZƏRBAYCANIM

Mən sənə can dedim, çünki canda can  
Sənilə canlanır, Azərbaycanım!  
Dünyaya gələndən damarında qan,  
Eşqinlə dolanır, Azərbaycanım!

Min fitnə sağında, mini solunda,  
Aslan qüvvəsi var polad qolunda!  
Gör neçə min ildir haqqın yolunda  
Odlara qalanır Azərbaycanım!

Haqqı söykənibdir kökün, dayağın,  
Uzaq ulduzlardan gəlir sorağın.  
Harda ədalət var, üçrəng bayraqın  
Orda dalğalanır, Azərbaycanım!

Mərmərədən Altay dağlarını canan,  
Kazandan Təbrizin bağlarını canan,  
Hamı bir ağızdan sənə deyib can,  
Sən qardaş sanır, Azərbaycanım!

Adınıla qosadır sevinc, səadət,  
İnsana, millətə, haqqı məhəbbət.  
Batıdan, doğudan gör neçə millət  
Sənə ünvanlanır, Azərbaycanım!

Güləmail sənlə ilhamı gəlir,  
Şeir adlı dinə, imana gəlir.  
Qutsal bayraqını salama gəlir  
Quştek qanadları, Azərbaycanım!

## MÜNDƏRİCAT

Qələm də bir silahdır.....	4
Unutmayaq ki, unudulmayaq!.....	10
Azərbaycan ordusu.....	16
Qəhrəmanlıq yüksəkliyi .....	19
Üçrəngli bayraqımız bütün bölgələrdə dalğalanacaq.....	62
Əfsanəvi qəhrəman .....	64
Qorxmaz, dönməz Şükür Həmidov.....	66
Lələtəpə yüksəkliyi – xalqımızın qürür mənbəyi.....	68
Azərbaycanın fəxri.....	70
Vətən övladı .....	72
Şükür Həmidovla fəxr edirəm.....	74
Irəli, igidlərim, irəli, əsgər!.....	76
Şanlı Aprel döyüşləri .....	78
Cəsədimdən sıpər kimi istifadə edin .....	80
Qəhrəmanlıq yüksəkliyinə ucalan Qəhrəman .....	82
Yaşasın Azərbaycan xalqı! .....	84
Vətən sevgisi .....	87
Qazaxım, durur keşiyində Göyəzən dağın!.....	92
Görə biləcəmmi bir də Qazaxı? .....	96
Vətənimlə yaşayıram .....	106
Vətən qazisi .....	112
Türk qardaşım .....	119
Vətənim .....	123
Durna lələyilə yazacağam mən .....	124
Azərbaycanım .....	125

«Elm və təhsil» nəşriyyatının direktoru:  
*professor Nadir MƏMMƏDLİ*

Kompüter dizayneri: *Zahid Məmmədov*  
Texniki redaktor: *Ruhiyə Abbasova*

Çapa imzalanmış *11.06.2018.*  
Şərti çap vərəqi *8.* Sifariş № *298.*  
Kağız formatı *60x84 1/16.* Tiraj *500.*

---

Kitab «Elm və təhsil» nəşriyyat-poligrafiya  
müləssisəsində sahifələrin çap olunmuşdur.  
E-mail: *elm.ve.tehsil@mail.ru*  
Tel: 497-16-32; 050-311-41-89  
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.

AzF 304035



## GÜLƏMAİL MURAD

Əli qızı) – şairə-publisist

1950-ci il sentyabr ayının 4-də Qazax rayonunun (indiki Ağstafa rayonu) Sadıqlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Neft-Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Ali dərəcəli mühəndis - müəllimdir. Hal-hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollcində mühəndis-müəllim işləyir.

“Güldüm göynəyə-göynəyə” (2002), “Sənli-sənsiz” (2006), “Gecələr ulduzlar üstümə tökülür” (2007), “Qarabağ harayı” (2009), “Anasızlıq fəryadı” (2010), “Qələmim əlimdə lələkdən idi” (2010), “Yazmadıqlarım qapımı döyür” (2012), “Vətən sağ olsun!” (2012), “Balaca müdrik” (2013), “Dağlarda şəhid səsi” (2014), “Günəş qurub edəndə” (2015) və “Bir damla yaş” (2016) kitablarının müəllifidir.

Şeirləri bir neçə xarici dilə tərcümə edilib: “Qarabağ fəryadı” (Türkçə, 2010), “Sevgi dastanı” (fransızca, 2013), “Dostluq körpüsü” (ingiliscə və ərəbcə, 2013). Sözlərinə musiqilər bəstələnib. Azərbaycan Yəziçılar və Jurnalistlər Birliklərinin, Respublika Qadınlar və Dünya Türk Qadınlar Cəmiyyətlərinin üzvüdür. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin idarə Heyatınə üzv və Qadınlar Şurasına sədr müavini seçilib (2007).

2006-cı ildə “Sənli-sənsiz” şeir kitabı ilin “Lirika kitabı” fəxri diplomuna layiq görülüb. Urmiyada İmam Rzanın mövludu münasibətilə keçirilən Beynəlxalq şeir müsabiqəsinin qalibi olmuş, Fəxri Diplom və ödüllərə layiq görülüb (2007).

“Oskar-Ozan” Mükafatı Fəxri Diplomu (2009), Eskişehir Şairlər Dərnəyinin “Onur Belgesi” diplomu (2010), Misir Mədəniyyət Mərkəzinin “Fəxri fərmanı” (2010) və “Təşəkkürnamə” (2012), Gürcüstanın Qardabani şəhər 3 sayılı ictimai məktəbin “Fəxri fərmanı” (2011) və Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin “Fəxri Fərmanı” (2012) ilə təltif edilmişdir.

Beynəlxalq “Rəsul Rza” ədəbi mükafatına layiq görülüb (2013).

İstanbulda (“Şiir Fırtınası” iştirakçısı olmuş və Türk kültürünə, Türk Ədəbiyyatına vermiş olduğu xidmətlərinə görə) Fəxri Diplomla mükafatlandırılıb (2014).

Azərbaycan Yəziçılar Birliyinin ədəbi işçisi və Prezident mükafatçısıdır.